

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Absolut	Kapsul	2 x 15	Vitamin C 50 mg, Calcium 50 mg, Phosphorus 39 mg, Lactobacillus sporogenes 50 mln, Magnesium 30 mg, Choline Bitartrate 25 mg, Citrus Bioflavonoids (8 mg of Bioflavonoids) 20 mg, Nicotinamide 20 mg, Zinc 15 mg, Green Tea Extract equivalent to Polyphenols 10 mg, Iron 9.9 mg, Vitamin E 7.5 mg, Pantothenic acid 5 mg, Potassium 4 mg, Chloride 3.6 mg, Vitamin B1 2 mg, Vitamin B2 2 mg, Silicon 2 mg, Manganese 1.5 mg, Vitamin B6 1 mg, Beta Carotene 0.8 mg, Copper 0.5 mg, Lutein 250 mcg, Folic Acid 150 mcg, Iodine 150 mcg, Boron 150 mcg, Biotin 100 mcg, Chromium 65 mcg, Molybdenum 25 mcg, Selenium 20 mcg, Vitamin K 10 mcg, Tin 10 mcg, Vanadium 10 mcg, Nickel 5 mcg, Vitamin B12 1 mcg, Vitamin A 2500 IU, Vitamin D3 200 IU	Ethyl cellulose, Magnesium stearate, Methylene chloride, Purified talc, Isopropyl alcohol, HG capsules size "0" green cap./Green body capsules	Bioplus Life Sciences PVT Ltd.	Hindistan	04.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Absolut(kapsul, № 30 - seriya nömrəsi: HB0070001 , istehsal tarixi: 01.01.2020, son istifadə tarixi: 31.12.2021) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi, antioksidant təsirli vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd1: Qablaşdırma və istifadə üzrə təlimatda müvafiq olaraq tərkib, yaş həddi saxlanma şəraiti rəyə uyğun olaraq göstərilmişdir. Qeyd2: Texniki səhvə görə rey dəyişdirilir.
Activiline Vitamin C	Fişildayan tablet	1	Vitamin C - 240 mg	Citric acid, Sodium hydrogen carbonate, Inulin, Flavouring, Starch, Sweetener sodium cyclamate, Sweetener sodium saccharin, Colour E110, Colour E122, Colour E132	Dr.B.Scheffler Nachf.GmbH&Co.K G	Almaniya	19.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Activiline Vitamin C (fişildayan tablet, №20 - seriya nömrəsi: L2000003, istehsal tarixi: 01.03.2020, son istifadə tarixi: 01.09.2022) adlı məhsul C vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Energy Drink	toz	27,5 qr	Vitamin B2-0.8 mg;Niacin-9 mg;Pantothenic Acid-3 mg;Vitamin B6-1 mg;Vitamin C-30 mg;Vitamin B12-0.5 mq;Taurine-500 mg; Caffeine-55 mg;Glucuronolacton-121 mg;Inositol-24,8 mg	sugar, acid citric acid,dextrose,sodium hydrogen carbonate, flavouring, beetroot juice powder, arabic gume 414	Instantina Entwicklungs-und produktions Ges.m.b.H	Avstriya	15.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Energy Drink (toz, 27,5 g; paket № 8) adlı məhsul(Seriya nömrəsi: L0007 , istehsal tarixi: 07.01.2020, son istifadə tarixi: 31.07.2022) serinləşdirici və gümrəhləşdirici içki hazırlamaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Jumbo-Mix	toz	10 q x 10	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Niacin - 5.3 mg, Pantothenic acid- 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Rasperry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nachf.GmbH&Co.K G	Almaniya	15.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Jumbo-Mix (toz, paket №10) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Akvalor Baby	Damcı	15 ml	Maris salt- 30-33 ml	Aqua	YS LAB	Fransa	07.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Akvalor Baby (15ml Damcı, plastik flakonda №1), adlı məhsul burun boşluğunun yuyulması və təmizlənməsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Akvalor Baby	Sprey	150 ml	Maris salt- 30-33ml	Aqua	YS LAB	Fransa	07.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Akvalor Baby (150ml sprej, Dəmir balonda №1), adlı məhsul burun boşluğunun yuyulması və təmizlənməsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Akvalor Extra Forte	Sprey	125 ml	Maris salt 19-23g , Aloe vera extract - 0.025%, Chamomilla recutita extract - 0.025%	Aqua	Aurena Laboratories AB	İsveç	07.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Akvalor Extra Forte (125ml sprej, dəmir balonda №1), adlı məhsul burun boşluğunun yuyulması və təmizlənməsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □
Akvalor Forte	Sprey	150 ml	NaCl-19-23 g	Aqua	Nijfarm SC	Rusiya	07.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Akvalor Forte (150ml sprej, Alüminium balonda), adlı məhsul burun boşluğunun yuyulması və təmizlənməsi, kəskin və xroniki xəstəliklərin kompleks müalicəsi və soyuqdeymənin profilaktikası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Akvalor Norm	Sprey	125 ml	Maris salt-30-33ml	Aqua	YS LAB	Fransa	07.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Akvalor Norm (125ml sprej, dəmir balonda №1), adlı məhsul burun boşluğunun yuyulması və təmizlənməsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □
Akvalor Norm	Sprey	150 ml	Maris salt-8-11g	Aqua	Nijfarm SC	Rusiya	07.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Akvalor Norm (150ml sprej, Alüminium balonda №1), adlı məhsul burun boşluğunun yuyulması və təmizlənməsi üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □
Akvalor Protekt	Sprey	30 ml	Maris salt - 45%, Ascophillum nodosum - 0.1%	Aqua	YS LAB	Fransa	07.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Akvalor Protekt (30ml sprej, plastik flakonda №1), adlı məhsul burun boşluğunun kəskin və xroniki xəstəlikləri zamanı kompleks müalicəsi və profilaktikası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Akvalor Soft	Sprey	150 ml	Maris salt-8-11g	Aqua	Nijfarm SC	Rusiya	07.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Akvalor Soft (150ml sprej, Alüminium balonda), adlı məhsul burun boşluğunun yuyulması və təmizləməsi, kəskin və xroniki xəstəliklərin kompleks müalicəsi və soyuqdəymənin profilaktikası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Akvalor Soft Mini	Sprey	50 ml	Maris salt-30-33ml	Aqua	YS LAB	Fransa	07.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Akvalor Soft Mini (50 ml sprej, dəmir balonda №1), adlı məhsul burun boşluğunun yuyulması və təmizləməsi üçün, kəskin və xroniki xəstəliklərin kompleks müalicəsi və soyuqdəymənin profilaktikası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Akvalor Soft Mini	Sprey	50 ml	Maris salt-8-11g	Aqua	Nijfarm SC	Rusiya	07.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş Akvalor Soft Mini (50 ml sprej, Alüminium balonda №1), adlı məhsul burun boşluğunun yuyulması və təmizləməsi üçün, kəskin və xroniki xəstəliklərin kompleks müalicəsi və soyuqdəymənin profilaktikası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Alflexil	Kapsul	3 x 10	Glucosamine sulphate - 1000 mg, Chondroitin sulphate - 500 mg, MSM (Methylsulfonylmethane) - 200 mg, Collagen - 200 mg	Corn starch, Natural gelatin capsules	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	18.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alflexil (kapsul, №30) adlı məhsul dayaq-hərəkət sisteminin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşma və təlimatda istifadə qaydasında yaş həddinin rəyə müvafiq olaraq qeyd edilməsi b)Təlimatda və qablaşmada qeyd edilən müalicəvi komponentlər, analjezik, anti-inflamator yazılarının ləğv edilməsi zəruridir.
Alimentolax	Şərbət	200ml	Lactulose std. 66.7% - 5 g, Plum fruit (Prunus domestica L.) conc. juice - 75 mg, Chamomile flower (Chamomilla recutita L.) glycerol extract - 100 mg, Peppermint leaf (Mentha piperita L.) glycerol extract – 0.2 mg	Water, Flavouring, Potassium sorbate, Sodium benzoate	Gricar Chemical SRL	İtaliya	21.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ALIMENTOLAX, şərbət 200 ml (Seriya nömrəsi: 00393; İstehsal tarixi: 01.02.2020; Son istifadə tarixi: 01.02.2023) adlı məhsul bağırsaqların peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "Mentha piperita" bitkisinin tərcümasinin "İstiot nana" kimi tərcümə olunması zəruridir.
Alimentolax	Şərbət	200ml	Lactulose std. 66.7% - 5 g, Plum fruit (Prunus domestica L.) conc. juice - 75 mg, Chamomile flower (Chamomilla recutita L.) glycerol extract - 100 mg, Peppermint leaf (Mentha piperita L.) glycerol extract – 0.2 mg	Water, Flavouring, Potassium sorbate, Sodium benzoate	Gricar Chemical SRL	İtaliya	21.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ALIMENTOLAX, şərbət 200 ml (Seriya nömrəsi: 00392; İstehsal tarixi: 01.02.2020; Son istifadə tarixi: 01.02.2023) adlı məhsul bağırsaqların peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "Mentha piperita" bitkisinin tərcümasinin "İstiot nana" kimi tərcümə olunması zəruridir.
Alimentolax	Şərbət	200ml	Lactulose std. 66.7% - 5 g, Plum fruit (Prunus domestica L.) conc. juice - 75 mg, Chamomile flower (Chamomilla recutita L.) glycerol extract - 100 mg, Peppermint leaf (Mentha piperita L.) glycerol extract – 0.2 mg	Water, Flavouring, Potassium sorbate, Sodium benzoate	Gricar Chemical SRL	İtaliya	21.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ALIMENTOLAX, şərbət 200 ml (Seriya nömrəsi: 00391; İstehsal tarixi: 01.02.2020; Son istifadə tarixi: 01.02.2023) adlı məhsul bağırsaqların peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "Mentha piperita" bitkisinin tərcümasinin "İstiot nana" kimi tərcümə olunması zəruridir.
Alimentolax	Şərbət	200ml	Lactulose std. 66.7% - 5 g, Plum fruit (Prunus domestica L.) conc. juice - 75 mg, Chamomile flower (Chamomilla recutita L.) glycerol extract - 100 mg, Peppermint leaf (Mentha piperita L.) glycerol extract – 0.2 mg	Water, Flavouring, Potassium sorbate, Sodium benzoate	Gricar Chemical SRL	İtaliya	21.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ALIMENTOLAX, şərbət 200 ml (Seriya nömrəsi: 00394; İstehsal tarixi: 01.02.2020; Son istifadə tarixi: 01.02.2023) adlı məhsul bağırsaqların peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "Mentha piperita" bitkisinin tərcümasinin "İstiot nana" kimi tərcümə olunması zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Androdoz	Kapsul	3 x 20	L-arginine-alpha-ketoglutarate (L-arginine-alpha-ketoglutarate - 180 mg) - 200 mg, L-carnitine tartrate (L-carnitine - 60 mg) - 70 mg, ALL-Q (Coenzyme Q10) 10% TG/P (Coenzyme Q10 - 2.5 mg) - 30 mg, L-carnosine (Carnosine - 23 mg) - 25 mg, Selenium and vitamin C combination (Selenium - 8.5 mcg) - 20 mg, Liquorice dry extract (Glycyrrhizic acid - 1.3 mg) - 10 mg, Zinc lactate (Zinc - 1.4 mg) - 5 mg, Vitamin E 50% (Vitamin E - 0.8 mg) - 1.7 mg, Vitamin A acetate 500 (Vitamin A - 0.09 mg) - 0.1 mg	Lactose	FarmVilar MMC	Rusiya	21.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ANDRODOZ (kapsul, № 60) (Seriya nömrəsi: 130719 , istehsal tarixi: 01.07.2019, son istifadə tarixi: 01.07.2021) adlı məhsul kişilərdə reproduktiv qabiliyyəti yaxşılaşdırmağa kömək edən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə də əlavə vasitə deyil. Qeyd: Təqdim olunan nümunənin içərisində olan içlik vərəqə rus dilindədir.
Androstan Ultra	Tablet	6 x 10	Vaccinium oxycoccus leaf dry extract - 400 mg, Solidago virgaurea herb dry extract - 100 mg, Arctostaphylos uva-ursi leaf dry extract - 100 mg, Urtica dioica root dry extract - 100 mg, Equisetum arvense herb dry extract - 50 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	14.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Androstan Ultra (tablet № 60) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. QEYD: a) yaş həddi və tərkibinə uyğun olaraq göstərilən b) istifadə üzrə təlimatda ingredientlərin əlavələri də təqdim olunsun. c) qablaşdırmada məhsula aid olmayan "kapsul" sözü ləğv olunsun.
Argystrong	Kapsul	6	Arginine - 1000 mg, Carnitine - 250 mg, Ascorbic acid - 80 mg, Ubiquinone - 30 mg, Zinc gluconate - 10 mg, Selenomethionine - 150 mcg	Cornstarch, Natural gelatin	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	12.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Argystrong (kapsul, №60) adlı məhsul orqanizminin əsas metabolizm proseslərini yaxşılaşdırmaq üçün vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. Qeyd: a) Tərkib və yaş həddi rəyə uyğun olaraq tərtib edilmişdir. b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur.
Asidolak / Acidolac	toz	3 g	Lactobacillus rhamnosus GG ATCC 53103 - 4 mlid (4x109 CFU), FOS (Fructooligosaccharides) - 800 mg	Maltodextrin, Mono- and diglycerides of fatty acids	Grokam GBL sp.z o.o. (for Polpharma)	Polşa	18.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Acidolac (toz, 3 qr; şaşe № 10) adlı məhsul (Seriya nömrəsi: 230519 istehsal tarixi: 23.05.2019 , son istifadə tarixi: 23.05.2021) bağırsağın mikroflorasını tənzimləyən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. Qeyd 1: Yaş həddi rəyə uyğun olaraq göstərilən. Belə ki, ərişmə tələfinin məhsulun südəmər (1 yaşa qədər) uşaqlarda istifadəsinin təhlükəsizliyi ilə bağlı kifayət qədər məlumat təqdim olunmamışdır. Baxmayaraq ki, birinci rəyimizdə bu haqqda iradımızı bildirmişdik, təqdim olunan yeni seriyalı nümunənin qablaşdırılmasında heç bir düzəliş olunmamışdır, içərisində olan içlik vərəqə isə Polşa dilindədir.
Asparan Max	Tablet	2 x 30	Magnesium (as Magnesium carbonate) - 90 mg, Potassium (as Potassium chloride) - 300 mg	Cellulose, Polyethylene glycol, Polyvinylpyrrolidone, Magnesium salts of fatty acids, Aspartic acid	Polski Lek S.A	Polşa	13.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Asparan Max (tablet № 60) adlı məhsul kalium və maqnezium minerallarının əlavə mənbəsi, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. Qeyd: a) yaş həddi rəyə uyğun olaraq göstərilən b) qablaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. c) istifadə üzrə təlimatda "ürək sistemi" ifadəsi "ürək-damar sistemi" ilə əvəz olunsun.
Aspermed-L	Tablet	1	L-arginine - 500 mg, Zinc oxide - 15 mg, Maca (Lepidium meyenii) root dry extract - 200 mg, Fructose - 200 mg, Vitamin E - 100 mg	Tricalcium phosphate, Maltodextrin, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	04.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aspermed-L (tablet, № 60) adlı məhsul orqanizminin möhkəmləndirən, spermatogenezi yaxşılaşdırmaq üçün vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. Qeyd: Qablaşdırmanın üzərində olan "Korsperan-L" yazısı məhsula aidiyyəti olmadığı səbəbindən ləğv olunsun.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Atinex	Kapsul	3 x 10	Passiflora incarnata flower dry extract - 150 mg, Crataegus monogyna fruit dry extract - 50 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Magnesium (as Magnesium citrate) - 280 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg	Cornstarch, Natural gelatin	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	12.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Atinex (kapsul № 30) adlı məhsul aşağı MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) "İstifadə qaydaları və doza" rəyə uyğun olaraq tərtib edilmişdir. b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. c) "Melissa officinalis" bitkisi Azərbaycan dilinə düzgün tərcümə edilsin (Dərman bədrənci və ya limonotu).
Atmosil	Kapsul	1	Boswellia serrata resin dry extract ( boswellic acids ≥65%) - 150 mg, Passiflora edulis fruit dry extract - 110 mg, Euphrasia officinalis flower dry extract - 83 mg, Quercetine - 20 mg, Pinus sylvestris bark dry extract - 20 mg, Hedera helix leaf dry extract - 17 mg, Pterostilbene - 20 mg, Lycopen - 10 mg, Haematococcus pluvialis powder (astaxanthin ≥5%) - 10 mg	Magnesium stearate, Titanium dioxide, Gelatin, Azorubine, Patent Blue V	Silvanols	Latviya	15.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ATMOSİL (kapsul, № 15) (Seriya nömrəsi: 010319, istehsal tarixi: 01.03.2019, son istifadə tarixi: 01.03.2022) adlı məhsul tənəffüs sisteminin funksional vəziyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
AYSIDA Quru və Həssas Üz və Bədən Dərişi Üçün Krem	Krem	250 ml	Purified water-up to 100%, Olive oil-8%, Linden flower oil (Tilia flower oil)-5%, glycerin-5 %, Coco- Caprylate -4 %, Theobroma Cacao seed butter -4 %, Almond sweet oil -4 %, Pentaerythrityl distearate -3,8 %, Oat seed oil (Avena sativa kernel oil) - 3,5 %, Lecithin -2 %, polypropylene glycolic cornflower extract (Centaurea cyanus extract) -1%, Sodium polyacrylate -1%, Neem oil (Margoza) (Azadirachta indica oil)- 1 %, Schizandra essential oil (Schisandra chinensis oil) -0,5 %, ASD-0,2%, Lavender essential oil -0,2 %, Allantoin-0,2 %, Vitamin F 2% (complex of saturated fatty acids) (Linoleic acid, Linolenic acid) - 0,2%, Vitamin E (Tocopherol acetate) -0,2 %, methylchloroisothiazolinone and methylisothiazolinone (Cathon CG) -0,1%	Ayrıca qeyd edilməmişdir	AVZ S-P	Rusiya	18.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "AYSIDA Quru və Həssas Üz və Bədən Dərişi Üçün Krem, 250 ml" adlı məhsul kosmetologiyada qıcıqlanmaya meyilli quru və həssas dəriyə intensiv quilluq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Baktistatin	Kapsul	2 x 10	Biologically active metabolites of cell-free culture liquid of B. subtilis strain 3 bacteria, immobilized on zeolite (395 ml – centrate expenditure during cultivation of B. subtilis strain 3 bacteria per 385 mg of zeolite) - 395 mg, Enzyme-converted soy flour hydrolysate - 100 mg	Calcium stearate or aerosil , Composition of capsule: Gelatin, Indigotin, Titanium dioxide	Kraft	Rusiya	06.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Baktistatin (kapsul № 20) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
BCAA 5000 Powder - Fruit punch	toz	380 g	Micronized L-Leucine - 2.5 g, Micronized L-Isoleucine - 1.25 g, Micronized L-Valine - 1.25 g	Natural & Artificial flavors, Citric acid, Inulin, Sucralose, Tartaric acid, Silicon dioxide, FD & C Red # 40	Optimum Nutrition	ABŞ	01.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BCAA 5000 Powder - Fruit punch (toz, 380 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bernoli	Şərbət	120 ml	Echinacea purpurea dry extract - 250 mg, Malva sylvestris dry extract - 250 mg, Althea officinalis dry extract - 250 mg, Plantago lanceolata fluid extract - 1200 mg, Polyphenols - 10 mg	Water, Fructose, Acacia honey, Black currant juice, Flavourings, Citric acid, Xanthan gum	O.F.I. OFFICINA Farmaceutica Italiana S.p.A	İtaliya	04.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bernoli (şərbət, 120 ml - seriya nömrəsi: 19030105, istehsal tarixi: 01.03.2019, son istifadə tarixi: 01.03.2022) adlı məhsul quru öskürək zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bifidion	toz	750 mg	Fructooligosaccharide - 120 mg, Lactobacillus acidophilus - 10 mg (2 x 109 kob), Bifidobacterium bifidum - 10 mg (2 x 109 kob)	Mannitol (E 421), Strawberry flavor	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Tarım Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	19.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bifidion (toz, 750 mg; şaşe № 14) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) "İstifadə qaydaları və doza" rəyə uyğun olaraq göstərilmişdir. b) "Doza həkim məsləhəti ilə dəyişə bilər" ifadəsi "Digər hallarda həkim məsləhəti ilə qəbul olunmalıdır" ifadəsi ilə əvəz olunsun.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Bioner	toz	5 q	Saccharomyces boulardii – 0.4x10 <sup>9</sup> , Bifidobacterium bifidum – 0.25x10 <sup>9</sup> , Bifidobacterium longum - 0.25x10 <sup>9</sup> , Lactobacillus acidophilus - 0.25x10 <sup>9</sup> , Lactobacillus casei - 0.25x10 <sup>9</sup>	Inulin, Oligofructose	Sağera-Med MMC	Rusiya	22.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bioner (toz 5 q, şağə № 10) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan daha yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
BlackBull	Kapsul	10	Ginger (Zingiber Officinale - rhizome) - 100 mg, Epimedium (Epimedium Grandiflorum - herb) - 100 mg, Carob (Ceratonia Siliqua - fruit) - 100 mg, Cardamom (Elettaria Cardamom - fruit) - 95 mg, Clove (Syzygium Aromaticum - flower bud) - 90 mg, Saffron (Crocus Sativus - stigma) - 50 mg, Ginseng (Panax Ginseng - root) - 50 mg	Gelatin (Bovine), Magnesium Stearate	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	15.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən BlackBull (kapsul № 10) adlı məhsul cinsi zəiflik zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan daha yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Calcicost Neo	daxilə qəbul üçün suspenziya	150 ml	Calcium (from Calcium phosphate, Soy lecithin) - 510 mg, Magnesium (from Magnesium pidolate) - 56.25 mg, Zinc (from Zinc gluconate) - 12.5 mg, Vitamin D3 (from Cholecalciferol, cornstarch, bovine gelatin, sucrose, dl-α-tocopherol) - 2 mcg	Water, Fructose, Strawberry juice, Sweetener: Sorbitol, Thickener: xanthan gum, Flavoring, Acidifying: citric acid, Preservatives: sodium benzoate, potassium sorbate	O.F.İ. OFFICINA Farmaceutica Italiana S.p.A	İtaliya	04.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calcicost Neo (daxilə qəbul üçün suspenziya, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq yazılısın (istehsalçının təqdim etdiyi tərkibə dair sənədə əsasən).
Calkade	Şərbət	120 ml			ErgoPharma d.o.o.	Sloveniya	13.05.2020	Xitam verilən müraciətlər	"Azerbaijan Medical Group MMC" tərəfindən 30.03.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Sloveniyanın "ErgoPharma d.o.o." şirkətinin istehsalı olan D 1488 seriyalı Calkade (məhlul 120 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Məhlulun həcmi: 112.0 ml (min 114.6 ml- NS-də verilən limitə uyğun deyil). □ pH: 6.059 (maks 5.5- NS-də verilən limitə uyğun deyil). Eyni zamanda aktiv komponentlərin qablaşma üzərində göstərilən miqdarı ilə tərkibə aid sənədəki miqdarla uyğunlaşdırılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Candi B	Daxilə qəbul üçün məhlul	200 ml	Vitamin C - 75 mg, Vitamin E - 15 mg, Vitamin B3 - 8 mg, Royal jelly - 5 mg, Vitamin A 325000 IU/g (Vitamin A - 450 mcg) - 4.62 mg, Vitamin B5 - 3 mg, Vitamin D3 100000 IU/g (Vitamin D3 - 5 mcg) - 2 mg, Vitamin B12 0.1% (Vitamin B12 - 1.1 mcg) - 1.1 mg, Vitamin B2 - 1 mg, Vitamin B6 - 0.8 mg, Vitamin B1 - 0.6 mg, Vitamin B9 - 0.15 mg, Vitamin H - 20 mcg	Apple juice, Glycerol, Apple concentrate, Magnesium lactate, Calcium gluconate, Xanthan, Apple flavour, Sodium methyl parahydroxybenzoate, Potassium sorbate, Aspartame, Potassium acesulfame, Yellow colorant	Alta Care Laboratories	Fransa	31.03.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Candi B (daxilə qəbul üçün məhlul, 200 ml) adlı məhsul immunitet sistemini möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma üzərində "Dərman vasitəsi deyil" yazısının qeyd edilməsi, "Qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi. b) Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq elmi adlarının və Azərbaycan dilində tərcüməsinin qeyd edilməsi zəruridir.
Carniton / Karniton	Tablet	3 x 10	L-Arginine - 500 mg, L - carnitine - 250 mg, Coenzyme Q10 - 30 mg	Microcrystalline cellulose, Strach, Povidone (K-30), Sodium benzoate, Croscarmellose sodium, Magnesium stearate, Sodium laurylsulphate, Magnesium Aluminium Silicate, Ready mix Red iron oxide, Purified water	Bion Corporation Ltd	Böyük Britaniya	04.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Carniton/Karniton (tablet, №30) adlı məhsul metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydası" bəndində "böyük" yazısının qeyd edilməsi zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Cerebrovin	Tablet	15 x 2	Phosphatidylserine 30%/Phosphatidylcholine 20% - 100 mg, Ginkgo Biloba extract - 80 mg, Dimethylglycine HCL - 100 mg, Inositol - 100 mg, Vitamin B1 – 1.1 mg, Vitamin B2 – 1.4 mg, Vitamin B6 -1.4 mg, Folic acid - 200 mcg, Vitamin B12 – 2.5 mcg	Maltodextrin, Microcrystalline Cellulose, Sodium Croscarmellose, Silicon Dioxide, Vegetable Grade Stearic Acid, Vegetable Grade Magnesium Stearate, Acacia Gum, Hypromellose, Titanium Dioxide, Copper Chlorophyllin, Glycerin, Dicalcium Phosphate, Soybean phospholipides	Primea Limited	Latviya	18.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cerebrovin (tablet № 30) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ciamax	Göz üçün damcı	10 ml	Sodium Hyaluronate-0.120g, Rosemary acid-0.020g, Allantoin-0.100g, Hypromellose (HPMC)-0.200g, Glycerol-1.0g, Cyancobalamin-0.010g, Sodium Chloride-0.495g, Sodium Phosphate monobasic monohydrate-0.030g, Sodium Phosphate Dibasic dodecahydrate-0.250g, Water for injections- to100 ml	Ayrıca qeyd edilməmişdir	COC Farmaceutici s.r.l	İtaliya	19.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Ciamax, göz üçün damcı, 10ml" adlı məhsul mövsümi allergik konyuktivitlər, quru göz sindromu və gözdə diskomfortu aradan qaldırmaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Citokin	Şərbət	200 ml	Propolis - 30 mg, 1,3-1,6 Beta glucan - 20 mg, Ascorbic acid (87% Vitamin C) - 17.24 mg, Zinc sulfate monohydrate (36% Zinc) - 13.88 mg	Deionized water, Glucose syrup, Flavor, Xanthan gum (E415), Potassium sorbate (E202), Sodium benzoate (E211)	Medicure İlaç Sənayi və Ticarət Ltd. Şti	Türkiyə	19.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Citokin(şərbət, 200 ml) adlı məhsul immün sistemini gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a) Yaş həddi rəyə uyğun olaraq göstərilmişdir. b)İstifadə üzrə təlimatda "Farmakoloji təsiri" yazısı "Məhsulun xüsusiyyətləri" ilə əvəz olunmuşdur. c)Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır(ingredientlərin Azərbaycan dilində olan adları ilə yanaşı elmi adları da təqdim olunsun).
Cranberry HB	Tablet	2 x 15	Cranberry extract (10:1) - 300 mg, D-Mannose - 50 mg, Nettle leaf extract (20% steroidal saponins) - 50 mg	Croscarmellose sodium, Microcrystalline cellulose powder PH 102, Povidone (PVPK - 30), Magnesium stearate, Glycerine/Glycerol, Hydroxy Propyl Cellulose, Purified water, Hydroxy Propyl Methyl Cellulose	Bioplus Life Sciences PVT Ltd.	Hindistan	05.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CRANBERRY HB (tablet, № 30) (Seriya nömrəsi: HB0110001 , istehsal tarixi: 01.02.2020, son istifadə tarixi: 31.01.2023) adlı məhsul sidik yolları infeksiyalarının müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd:Qablaşdırma və istifadə üzrə təlimatda rəyə müvafiq olaraq yaş həddi qeyd edilmişdir.
Creatine Powder	toz	300 q	Creatine monohydrate - 100 g	yoxdur	Optimum Nutrition	ABŞ	07.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Creatine Powder (toz 300 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Cystolux	Tablet	2 x 15			Nutrix Health Care	Pakistan	08.05.2020	Xitam verilən müraciətlər	"Salco International MMC" tərəfindən 16.03.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Pakistanın "Nutrix Health Care" şirkətinin istehsalı olan 001 seriyalı Cystolux (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Orta çəkisi: 507.33 m q (495.0 –505.0 m q)-uyğun deyil Sərtliyi: 128 N (8.0 –12.0 N )-uyğun deyil Eyni zamanda köməkçi maddələrin miqdarı və funksiyaları, istifadə olunan bitkinin növü, xammalı və hansı təsir edici maddəyə əsasən standartlaşdırılması göstərilməmişdir. Tərkibə aid informasiyalar bir-birini doğrultmur.□ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
D3-Norm	daxilə qəbul üçün məhlul	30 ml	Vitamin D3 (Cholecalciferol) - 50000 IU	Sunflower oil	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	13.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən D3-Norm (daxilə qəbulu üçün məhlul-damcı, 30 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dalivit Plus	məhlul	30 ml	Vitamin A - 500 mcg, Vitamin D3 - 5 mcg, Vitamin B1 – 1.1 mg, Vitamin B2 – 1.4 mg, Vitamin B6 – 1.4 mg Vitamin B3 - 15 mg, Vitamin B5 - 6 mg, Vitamin C - 80 mg	Water, Glycerol, Glucose syrup, Sweet orange, Polyoxyethylene sorbitan monooleate, Potassium sorbate, Sodium benzoate, Sucralose, Xanthan gum	Gricar Chemical SRL	İtaliya	07.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dalivit Plus (məhlul 30 ml) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
DeMiCalcin	Tablet	30	Vitamin D3 (Cholecalciferol) - 1.25 mcg (50 IU), Calcium (from Calcium citrate and Calcium carbonate) - 250 mg, Magnesium (from Magnesium oxide) - 2 mg, Zinc (from Zinc oxide) - 2 mg, Copper (from Cupric oxide) - 500 mcg, Boron (from Boron amino acid chelate) - 50 mcg	Microcrystalline cellulose, Sorbitol, Croscarmellose sodium, Stearic acid, Silica, Magnesium stearate, Hydroxypropylmethylcellulose, Propylene glycol, Triacetin, Titanium dioxide	Gemini Pharmaceuticals, Inc	ABŞ	01.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DeMiCalcin (tablet, №30 - seriya nömrəsi: 56223, istehsal tarixi: 01.06.2019, son istifadə tarixi: 01.06.2022) adlı məhsul D3 vitamininin və bəzi mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda "həb" sözü "tablet" ilə əvəz olunsun.
Depovit	daxilə qəbul üçün məhlul	15 ml	Vitamin D3 - 50000 IU	Olive oil	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	05.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Depovit (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq inqrediyentlərin Azərbaycan dili ilə yanaşı elmi adları da təqdim olunmalıdır.
Derol Plus®	daxilə qəbul üçün məhlul	10 ml	K2 & Olive (Menaxinon-7 content min. 0.45%) - 250 mg, Cholecalciferol in oil (Vitamin D3) cholecalciferol content min 2.5% - 60 mg	MCT oil (refined), Tocopherol rich extract	ErgoPharma d.o.o.	Sloveniya	05.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Derol Plus® (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 və K2 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) İstifadə qaydaları rəyə uyğun olaraq göstərilən. b) İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Diarsin	Şərbət	150 ml	Zinc (as Zinc sulfate) - 20 mg	Deionized water, Glycerol, Sugar, Polyvinylpyrrolidone, Microcrystalline cellulose, Xanthan gum, Macrogolglycerol hydroxystearate	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	07.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DIASIN(şərbət, 150 ml) adlı məhsul sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda məhsulun "xüsusiyyətləri" bəndində "antiseptik və iltihab əleyhinə" ifadəsi ləğv olunsun. Belə ki, BFMQƏ farmakoloji xüsusiyyətlərə malik ola bilməz.
Digenzim Plus	Tablet	2 x 10	Pancreatin (as 4x) - 200 mg, Lipase - 15 mg, Malt diastase - 75 mg, Citrus cellulose Pectin - 100 mg, Lactobacillus acidophilus - 7.2 mg, Bromelain - 2 mg, Papain - 25 mg, Pepsin - 25 mg, L - glutamic acid - 15 mg	Microcrystalline cellulose, Lactose, Dicalcium phosphate, Stearic acid, Magnesium stearate, Crospovidone, Silica, Coating (Hypromellose, Titanium dioxide, Talc, Mineral oil, FD&C yellow 5 Lake, FD&C yellow 6 Lake)	Contract Pharmacal Corporation (Labormed Pharma S.A.üçün)	ABŞ	19.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DİGENZİM PLUS (tablet, № 20) (Seriya nömrəsi: 485819, istehsal tarixi: 01.10.2019, son istifadə tarixi: 01.10.2022) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Eliminal gel	daxilə qəbul üçün gel	20 qr	Silica colloidalis anhydrica - 1.6 g , Lactulosum - 0.4 g , Acidum ascorbinicum - 0.01 g	Carboxymethylcellulose sodium, Citric acid, Sorbic acid, Aspartam, Aqua purificata, Fluid aroma flavor Berberis	Orisil-Farm ASC	Ukrayna	30.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eliminal gel (daxilə qəbul üçün gel, bərdəfəlik stik №10 x 20 q) adlı - Seriya nömrəsi: 010120; İstehsal tarixi: 01/2020; Son istifadə tarixi: 01/2022 olan məhsul orqanizmi zərərli maddələrdən təmizləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Essential Mine Rals İodine/Essential Orqanik Yod ilə	Kapsul	1			Sibirskoe Zdorovye 2000 MMC	Rusiya			

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Essential Sorbents İntestinal Defense / Essential Sorbents Bağırsaq Fitosorbenti	Daxilə qəbul olunan məhlul hazırlamaq üçün toz	80 q	Common centaury (Centaurium erythraea) herb - 22 g, Tanacetum parthenium - 21 g, Guar gum (Cyamopsis tetragonoloba) - 15 g, Sacred thyme (Thymus serpyllum) herb - 12 g, Helianthus tuberosus root powder - 10 g, Apple (Malus domestica) fruit powder (pectin concentrate) - 10 g, Plantain (Plantago major) seed shells - 7 g, Artichoke (Cynara scolymus) leaf extract - 2 g, Senna (Cassia acutifolia) fruit extract - 1 g	Ayrıca qeyd edilməyib	Muasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	04.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Sorbents Intestinal Defense / Essential Sorbents Bağırsaq Fitosorbenti (daxilə qəbul olunan məhlul hazırlamaq üçün toz, 80 q) adlı məhsul bağırsaq mikroflorasının fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd:Qablaşma üzərində istifadə edilən Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilən "BAD dərman deyil" yazısının "BFMQƏ dərman deyil" yazısı ilə əvəz edilməsi və rəyə müvafiq olaraq "istifadə qaydası" bəndində "böyükler" yazısının qeyd edilməsi zəruridir.
Essential Sorbents Joint Comfort / Essential Sorbents Oynaq Üçün Fitosorbent	Daxilə qəbul olunan məhlul hazırlamaq üçün toz	80 qr	Rose hips fruits powder (Rosa majalis Herrm.) – 28.3 g, Collagen hydrolysate Pepetan – 21.6 g, Guar gum - 20 g, Topinambur (Helianthus tuberosus) – 16 g, Pectin concentrate (Apple fruit powder) – 13 g, Willow bark dry extract (Salix alba) – 1.1 g	ayrıca qeyd edilməmişdir	Muasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	15.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Sorbents Joint Comfort / Essential Sorbents Oynaq Üçün Fitosorbent (daxilə qəbul olunan məhlul hazırlamaq üçün toz, 80 q) adlı məhsul oynaqların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd:Qablaşma üzərində istifadə edilən Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilən "BAD dərman deyil" yazısının "BFMQƏ dərman deyil" yazısı ilə əvəz edilməsi və rəyə müvafiq olaraq "istifadə qaydası" bəndində "böyükler" yazısının qeyd edilməsi zəruridir.
Eurofar	Kapsul	1	Ferrous fumarate (eq.to 20 mg Iron) - 60.85 mg, Vitamin C - 40 mg, Zinc sulphate (eq.to 4 mg Zinc) - 10.98 mg, Manganese sulphate (eq.to 1 mg Manganese) - 3.08 mg, Copper sulphate (eq.to 0.5 mg Copper) - 1.256 mg, Pyridoxine hydrochloride (eq.to 0.7 mg Pyridoxine) - 0.85 mg, Folic acid - 100 mcg, Vitamin B12 - 1.25 mcg	Maltodextrin, Gelatin (Bovine gelatin), Magnesium stearate (E 470b), Silicon dioxide (E 551)	Vefa İlaç San. ve Tic. Ltd. Şti	Türkiyə	20.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eurofar (kapsul, №60) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşma və təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq tələblərinə uyğun olaraq qeyd edilməsi zəruridir.
Exbona	Kapsul	15 x 2	Vitamin E (source d-alpha tocopherol) - 200 IU, Vitamin A (source retinol palmitate) - 800 IU, Zinc (source zinc sulfate) - 25 mg, Selenium (source sodium selenite) - 150 mcg	Sunflower oil, Clover Yellow Beeswax, Sunflower lecithin, Gelatin, Glycerin, Iron dioxide, Titanium dioxide	Primea Limited	Latviya	05.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Exbona (kapsul, №30) adlı məhsul A və E vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)"İstifadə qaydası" bəndində qeyd edilən "təyin olunur" yazısının "istifadə olunur" yazısı ilə "Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər" yazısının digər hallarda həkim ilə məsləhətləşməli yazısı ilə əvəz edilməsi b) İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.
Ezoflora	toz/saşe	2 g x 10	Lactobacillus Casei – 0.5x10 <sup>9</sup> CFU, Lactobacillus acidophilus – 1.5x10 <sup>9</sup> CFU, Bifidobacterium bifidum - 1.5x10 <sup>9</sup> CFU, Bifidobacterium breve – 1x10 <sup>9</sup> CFU, Streptococcus thermophilus - 0.5x10 <sup>9</sup> CFU, Fructooligosaccharides - 80 mg, Saccharomyces Boulardii – 2.9x10 <sup>9</sup> CFU	Maltodextrin, Orange flavor, Aerosil, Magnesium stearate	Alisa İlaç Qida Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	13.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ezoflora (toz, saşədə № 2 q x 10) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Femitrop	Kapsul	15 x 4	Soybean (Glycine max (L) Merr., maltodextrins) beans d.e.40% isoflavones - 95 mg, Chaste tree (Vitex agnus-castus L., maltodextrins) fruit d.e. 0.5% agnuside - 65 mg, Zinc gluconate (pure Zinc - 6.25 mg) - 44.65 mg, Red clover (Trifolium pretense L., maltodextrins) herb d.e. 8% isoflavones - 25 mg, Motherwort (Leonurus cardiaca L., maltodextrins) herb with flowers d.e. - 15 mg, Vitamin B3 (Niacin)(pure Vitamin B3 - 9 mg) - 9.45 mg, L-phenylalanine - 7 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) (pure Vitamin B6 - 1 mg) - 1.29 mg	Food gelatin, Maltodextrins, Vegetable magnesium stearate, Silicon dioxide	Erbozeta S.p.A	San-Marino	20.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FEMİTROP (kapsul, № 60) (Seriya nömrəsi: T118, istehsal tarixi: 01.03.2020, son istifadə tarixi: 01.03.2023) adlı məhsul qadın xəstəliklərinin müalicə və profilaktikasındakı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Feroglobin / Feroqlobin	Kapsul	2 x 15	Iron (as Ferrous Fumarate - 73 mg) - 24 mg, Zinc (as Zinc Sulphate Monohydrate - 33 mg) - 12 mg, Copper (as Copper Sulphate dried - 5.6 mg) - 2 mg, Folic acid - 500 mcg, Vitamin B12 (as Cyanocobalamin (Vitamin B12) triturated - 0.5% - 1.8 mg) - 9 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride - 6.1 mg) - 5 mg	Non pareil (sugar) seeds, Purified talc, Sucrose, Potato starch, Hydroxypropylmethylcellulose, Ethyl cellulose, Gelatin	IVC Brunel Healthcare	Böyük Britaniya	12.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Feroqlobin/ Feroqlobin (kapsul, N 30) adlı məhsul bəzi vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. Qeyd: "İstifadə qaydası" bəndində rəyə müvafiq olaraq yaş həddinin qeyd edilməsi zəruridir. <input type="checkbox"/> <input type="checkbox"/>
Ferromed	Kapsul		Vitamin C (ascorbic acid) - 60 mg, Folic acid - 400 mcg, Vitamin B12 (cyanocobalamin) - 8 mcg, Iron (Ferrous bisglycinate) - 28 mg	Microcrystalline cellulose, Capsule shell: Gelatine (bovine), Croscarmellose, Vegetable magnesium stearate, Silica	Nature's Bounty, INC	ABŞ	21.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FERROMED, kapsul №30 (Seriya nömrəsi: 494582; İstehsal tarixi: 01.01.2020; Son istifadə tarixi: 01.01.2023) adlı məhsul dəmir, fol turşusu və vitamin B12- in əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil.
Fervis	toz	2,5 q	Suprafer® (of which Bisglycinate iron (of which Iron - 30 mg) - 131.6 mg), Vitamin C - 100 mg, Folic acid - 0.4 mg, Sugar spheres - 531 mg, Talc - 125 mg, Shellac - 103 mg, Hydroxypropyl cellulose - 6 mg, Tartaric acid - 3 mg) - 1 g, Baobab (Adansonia digitata L.) fructus powder - 500 mg, Inulin - 100 mg	Fructose, Maltodextrin, Strawberry flavour, Silicon dioxide, Sucralose	İnalme S.r.L	İtaliya	30.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fervis (saşe/toz, № 2.5 q x 20) adlı məhsul orqanizmin dəmirə olan tələbatını ödəmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. Qeyd: a) Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda və stikerdə məhsulun tərkibinin rəyə və tərkibə aid sənədə uyğun olaraq düzgün qeyd edilməsi b) "İstifadə qaydası" bəndində "qadınlar" yazısının əlavə edilməsi zəruridir.
Fitoregulo	Kapsul	3 x 10	Vitex agnus castus fruit dry extract - 300 mg, Vitamin E - 10 mg, Humulus lupulus flower dry extract - 25 mg, Melissa officinalis leaf dry extract - 52 mg, Mentha piperita leaf dry extract - 25 mg	Rice starch, Natural gelatin, Magnesium stearate, Silicon dioxide	Vega İlaç Koz. Gida İmalat San. Tic. Ltd. Şti	Türkiyə	07.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fitoregulo (kapsul № 20) adlı məhsul qadınlarda hormonal səviyyəni tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də əlavə vasitə deyil. Qeyd: a) "tərkib", "istifadə qaydaları və doza" və "istifadə sahəsi və əsas göstəricilər" bəndləri dəyişdirilib, rəyə uyğun olaraq göstərilmişdir. b) İstifadə üzrə təlimatda "məhsulun xüsusiyyətləri" bəndində "dofaminomimetik təsir" ifadəsi "qadınlarda hormonal səviyyəni tənzimləmək üçün tövsiyə olunan BFMQƏ" ilə əvəz olunsun.
Flora Vision Dry Eyes	Göz üçün damcı	15ml		P-Plus, əsl əzway (Aloe Vera), kalium xlorid, kalsium xlorid, maqnezium xlorid, natrium xlorid, SCO™, izotonik buferli məhlulda.	Novax Pharma	Monako	30.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Flora Vision Dry Eyes, Göz üçün damcı, 15ml" adlı məhsul gözlerde yaranan quruğu və yorğunluğu aradan qaldırılması üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Flora Vision Irritated Eyes	Göz üçün damcı	15ml		P-Plus, kalendula (gülümbahar) maye ekstraktı, hamamelis (cadı fındığı) maye ekstraktı, bağayarpağı maye ekstraktı, kalium xlorid, kalsium xlorid, maqnezium xlorid, natrium xlorid, SOK™, izotonik buferli məhlulda.	Novax Pharma	Monako	30.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Flora Vision Dry Eyes, Göz üçün damcı, 15ml" adlı məhsul okulyar allergiya simptomlarını aradan qaldırmaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Flora Vision Red Eyes	Göz üçün damcı	15ml		P-Plus, Çobanyastığı (Chamomile) maye ekstraktı, Çatılotu (Euphrasia) maye ekstraktı, Sarıkök (Curcuma) maye ekstraktı, kalium xlorid, kalsium xlorid, maqnezium xlorid, natrium xlorid, SCO™, izotonik buferli məhlulda.	Novax Pharma	Monako	30.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Flora Vision Dry Eyes, Göz üçün damcı, 15ml" adlı məhsul qızarmış və yorğun gözler simptomlarını aradan qaldırmaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Floran Plus	Damcı	10 ml			ErgoPharma d.o.o.	Sloveniya	12.05.2020	Xitam verilən müraciətlər	<p>"Azerbaijan Medical Group MMC" tərəfindən 30.03.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Sloveniyanın "ErgoPharma d.o.o." şirkətinin istehsalı olan 93015 seriyalı Floran Plus (məhlul 50 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir.</p> <p>Məhsulun həcmi: 8.5 ml (məhlul 9.1 ml - N.S.-də verilən həcmə uyğun deyil).</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsinə əqsədəuyğun hesab olunmur.</p>
Fomix / Fomiks	Kapsul	2 x 10	Lactobacillus acidophilus - 1.3 x 10 <sup>9</sup> CFU, Bifidobacterium bifidum - 1.3 x 10 <sup>9</sup> CFU, Lactobacillus rhamnosus - 1.0 x 10 <sup>9</sup> CFU, Streptococcus thermophilus - 0.4 x 10 <sup>9</sup> CFU, Maltodextrin - 398.93 mg	Gelatin, Potato starch, Magnesium stearate, Titanium dioxide, Silicon dioxide	Biofaktor Sp.z.o.o	Polşa	28.04.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fomix/Fomiks (kapsul, №20) adlı məhsul bağırsaq mikroflorasının fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Forever Calcium	Tablet	1			Aloe vera of America, Inc	ABŞ			
Gamalon Plus	Şərbət	100 ml	GABA - 75 mg, Glycine - 37 mg, Glutamine - 25 mg, Magnesium - 25 mg, Vitamin B6 - 25 mg	Deionized water, Sugar, Glycerine, Lemon flavor, Citric acid, Sodium metylparaben, Potassium sorbate, Sucralose	A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	04.05.2020	Mənfi	<p>Ekspertizaya təqdim olunmuş Gamalon Plus (şərbət 100 ml) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan vitamin B6-nin miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir. (böyükür üçün vitamin B6-nin gündəlik istehsakin yuxarı yol verilən həddi 6 mq-dir)</p>
Ginesilver	Vaginal krem-gel	5 q	Purified water-88.2%, Butylene glycol-5%, Dimethicone-3%, Argenol Solution B-1%, Sodium Polyacrylate-1%, Tocopherol-0.7%, Sodium Stearoyl Glutamate-0.5%, Genistein-0.5%, Sodium hyaluronate-0.1%	Ayrıca qeyd edilməmişdir	New Fa Dem Srl	İtaliya	06.05.2020	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş "Ginesilver, Vaginal krem-gel, 6x5q" adlı məhsul vaginit və vaginoz ilə əlaqəli olan quruluğu aradan qaldırmaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p>
G-Lact	Tablet	3 x 10			Nutrix Health Care	Pakistan	08.05.2020	Xitam verilən müraciətlər	<p>"Salco International MMC" tərəfindən 16.03.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Pakistanın "Nutrix Health Care" şirkətinin istehsalı olan 001 seriyalı G-Lact (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir.</p> <p>Orta çəkisi: 1.0495q (0.995-1.005q) 1.000q±0.005q Uyğun deyil</p> <p>Dezinteqrasiya müddəti: həll olunur (maks.45daq.) Uyğun deyil</p> <p>Eyni zamanda məhsulun tərkibində olan fol turşusu gündəlik istehsalın maksimal yol verilən həddini keçir. Köməkçi maddələrin miqdarı və funksiyaları göstərilmişdir. Tərkibə aid məlumatlar təqdim edilən sənədlərdə müxtəliflik təşkil edir.</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsinə əqsədəuyğun hesab olunmur.</p>
Glutamine Powder	toz	300 q	L-Glutamine - 100 g	yoxdur	Optimum Nutrition	ABŞ	07.05.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Glutamine Powder (toz 300 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Glyciron	Daxilə qəbul üçün məhlul	50 ml	Melatonin - 1 mg, Glycine - 100 mg	Glucose syrup, Water, Glycerin, Potassium sorbate, Sodium benzoate, Citric acid	Gricar Chemical SRL	İtaliya	18.05.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Glyciron/qlisiron (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul yuxu prosesini yaxşılaşdırmaq və mərkəzi-sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir.</p> <p>Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda rəyə müvafiq olaraq "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.</p>

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Glycolik Plus	xarici istifadə üçün məhlul	50 ml	Aqua/Water- >50%-≤75%, Glycerin- >10%-≤25%, Glycolic Acid- >0.1%- ≤1%	Ayrıca qeyd edilməmişdir	Promotalia Group Spa	İtaliya	05.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Glycolik Plus, xarici istifadə üçün məhlul, 1x50 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Helinorm	Kapsul	2 x 14	PolypassTM (inactivated probiotic strain Lactobacillus reuteri, immobilized on maize dextrin) - 200 mg	Lactose, Silicon dioxide (E551), Gelatin	Kraft	Rusiya	29.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Helinorm (kapsul, №28) adlı məhsul mədə mikroflorasının balansını tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Helmizin-P	Şərbət	100 ml	Chirata (Gentiana Chirata plant extract) - 20 mg, Cucurbita Pepo seed Extract - 50 mg, Teucrium M.V. (plant extract) - 30 mg, Allium Sativum bulb Extract - 30 mg, Atista Radix root extract - 20 mg, Vernonia Amygdalina flower extract - 30 mg, Rhamnus Frangula (dry roots powder) - 30 mg, Clerodendron leaf extract - 50 mg, Mentha Piperita (plant dry extract) - 20 mg, Tanacetum Vulgare leaf extract - 30 mg	Purified Water, Flavoured Syrup Base, Sugar, Citric Acid, Canthan gum	Bion Corporation Ltd	Böyük Britaniya	04.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən HELMİZİN (şərbət, 100 ml) adlı məhsul qurd invazyaları zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Yararlıq müddəti rəyə uyğun olaraq göstərilir.
Hemifol	Şərbət	150 ml	Iron (as Iron bisglycinate) - 14 mg, Rose hips fruits e.s. (Rosa canina, Maltodextrin and Ascorbic acid) titled to 50% Vitamin C (15 mg) - 30 mg	Water, Fructose, Strawberry juice, Lemon juice, Flavoring, Acidifying: Citric acid, Thickener: Xanthan gum, Preservative: Sodium benzoate, Potassium sorbate	O.F.I. OFFICINA Farmaceutica Italiana S.p.A	İtaliya	04.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hemifol (şərbət, 150 ml) adlı məhsul dəmir və C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hemobest	Tablet	3 x 10	Iron fumarate - 70 mg, Folic acid - 300 mcg, Cyanocobalamin - 3 mcg, Ascorbic acid - 80 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	05.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hemobest (tablet, №30) adlı məhsul dəmir, vitamin B12 və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd1: a) "İstifadə qaydaları və doza" rəyə uyğun olaraq tərtib edilmişdir. b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-ın tələblərinə uyğun olaraq tərtib olunmalıdır.
Hepanext	Tablet	3 x 10	Cynara scolymus leaf dry extract - 200 mg, Silybum marianum seed dry extract - 150 mg, Glycine max seed dry extract - 150 mg, Helichrysum arenarium flower dry extract - 50 mg, Tocopherols (Vitamin E) - 7.5 mg, Alpha lipoic acid - 30 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	01.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepanext (tablet №30) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
HepAS	Tablet	6 x 10	Cynara scolymus leaf dry extract - 200 mg, Silybum marianum seed dry extract - 150 mg, Glycine max seed dry extract - 150 mg, Helichrysum arenarium flower dry extract - 50 mg, Alpha lipoic acid - 30 mg, Tocopherols (Vitamin E) - 7.5 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	06.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən HEPAS (tablet, № 60) adlı məhsul qaraciyərin fəallığını yaxşılaşdırma vasitəsi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilir.
İmmunoMix Plus	Şərbət	210 q	Mallow (Malva sylvestris) mucilage leaves freeze-dried extract - 9.1 mg, Echinacea pallida root multifraction freeze dried-extract (Echina 2-LMF) - 3 mg, Black Elderberry (Sambucus nigra) fruits concentrate juice - 40.5 mg	Strawberry natural flavour, Sugar Cane, Water, Lemon natural flavour, Honey	Aboca S.p.A	İtaliya	01.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ImmunoMix Plus (şərbət, 210 q) adlı məhsul immun sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Qablaşdırma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.
İmubest kids	Damcı	30ml			S.C.Laboratoarele Medica S.R.L	Rumıniya	04.05.2020	Xitam verilən müraciətlər	

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
İmunoglukan P4H	Kapsul	4 x 10	İmunoglukan (Polysaccharide Aktive Complex) 100 mg, Calcium-L ascorbate (eq. of vitamin C 100 mg ) 125 mg	Magnesium stearate, Hydroxypropylmethylcellulose, Colour: E171, E141	Pleuran S.r.O	Slovakiya	15.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunoglukan P4H (kapsul, № 40) (Seriya nömrəsi: V8331219, istehsal tarixi: 03.12.2019, son istifadə tarixi: 30.11.2021) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
İmunoglukan P4H	Şərbət	120 ml	İmunoglukan (Polysaccharide Aktive Complex) - 10 mg, L ascorbic acid - 10 mg	Fructose, Citric acid, Potassium sorbate, Water	Pleuran S.r.O	Slovakiya	15.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmunoglukan P4H (şərbət, 120 ml) (Seriya nömrəsi: M9927, istehsal tarixi: 22.01.2020, son istifadə tarixi: 31.12.2021) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
İnevra	Tablet	3 x 10	Humulus lupulus flower - 100 mg, Valeriana officinalis root dry extract - 100 mg, Magnesium sulfate heptahydrate - 50 mg, Melissa officinalis leaf dry extract - 50 mg, Passiflora incarnata leaf dry extract - 50 mg, GABA - 50 mg, Melatonin - 1 mg	Maltodextrin, Tricalcium fosfate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	12.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İNEVRA (tablet, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
KaDe-KİD	Şərbət	200 ml	Calcium lactate PLUS (eq. to 70 mg Ca) - 400 mg, Vitamin D3 / Cholecalciferol (eq. to 100 IU Vitamin D3) - 1 mg, Menaquinone-7 (eq. to 30 mcg Vitamin K2) - 15 mg	Sorbitol solution 70%, Glycerin vegetable, Turmeric essential oil, Carboxymethylcellulose sodium, Sodium benzoate, Dextrose, Strawberry flavour, Purified water, Polyethylene glycol	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	13.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KaDe-KİD (şərbət, 200 ml) adlı məhsul Ca mineralinin, D və K vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Köməkçi maddələr siyahısı rəyə uyğun olaraq (istehsalçının təqdim etdiyi tərkibə dair sənədə əsasən).
Kalciferol D3	Damcı	30 ml			Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	12.05.2020	Xitam verilən müraciətlər	Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun tərkibində D vitamini aşkar edilmişdir. □ Hamçinin, istehsalçı tərəfdən təqdim edilmiş tərkibə aid sənədə məhsulun tərkibində olan D vitamini 1 ml –də qeyd edildiyi halda, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda və qablaşmada 1 damcıda qeyd edilib. □
Kartil-MS Super Forte	Kapsul	3 x 10	Glucosamine sulphate potassium chloride - 350 mg, Chondroitin sulphate sodium - 150 mg, Essential phospholipids - 100 mg, Vitamin C - 2 mg, Vitamin E - 50 IU, Methyl sulfonyl methane - 125 mg	Talcum, Magnesium aluminum silicate hydrate, Butylated hydroxy toluene, Sodium benzoate	Nabros Pharma Pvt. Ltd	Hindistan	04.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kartil - MS Super Forte (kapsul N 30) adlı məhsul sümüklər və qığırdaq toxumasının sağlamlığını qorumaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kom-forte	Şərbət	100ml	Dill (Anethum graveolens) essential oil – 2.76 mg (eq. to 0.003 ml), Fennel (Foeniculum vulgare) essential oil – 2.90 mg (eq. to 0.003 ml)	Sodium bicarbonate, Potassium sorbate, Sorbitol syrup 70%, Vegetable glycerin, Dextrose, Purified water	S.C. Pharmex Rom Industry S.R.L	Rumıniya	20.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kom-forte (şərbət 100 ml - seriya nömrəsi: 1130220, istehsal tarixi: 01.02.2020, son istifadə tarixi: 01.02.2023) adlı məhsul uşaqlarda mədə-bağırsaq traktı problemlərini: spazmi, meteorizmi aradan qaldırmaq və peristaltikni normalaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Krilom	Şərbət	150 ml	Fish oil (Total Omega 3 - 705 mg, EPA - 376 mg, DHA - 235 mg) - 2350 mg,	Deionized water, Xylitol (E 967), Citric acid (E 330), Orange flavour, Potassium sorbate (E 202), Sodium benzoate (E 211), Polysorbate 80 (E 433), Xanthan gum (E 415), Guar gum (E 412), Sucralose (E 955), Tocopherol-rich extract (E 306), Calcium acetate	Vefa İlaç San. ve Tic. Ltd. Şti	Türkiyə	20.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Krilom (şərbət, 150 ml) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma və təlimatda məhsulun tərkibində olan komponentlərin beynəlxalq tələblərə uyğun qeyd edilməsi zəruridir.
Laxaprim	Kapsul	3 x 10	Extract 10:1 of Chicory root (Cichorium intybus) with a content of 90% of inulin - 150 mg, 4:1 extract of Senna leaves (Cassia angustifolia) with 20% sennozide content, micronized powder of Senna leaves (Cassia angustifolia) - 100 mg, 10:1 Plum fruit (Prunus domestica) extract - 50 mg, Buckthorn bark extract (Rhamnus purshiana) containing 20% glucofrangulin - 25 mg, 10:1 extract of China bark (Cinchonacalisaya) - 20 mg	Gelatin, Microcrystalline cellulose, Corn starch, Talc, Colloidal silicon dioxide, Vegetable magnesium stearate	Laboratoarele Remedia S.R.L	Rumıniya	05.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Laxaprim (kapsul № 30) adlı məhsul qəbzlik zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydası" bəndinin rəyə müvafiq olaraq qeyd edilməsi zəruridir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Layvit	Damcı	15 ml			Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	18.05.2020	Xitam verilən müraciətlər	"Yusif-Tahir MMC" tərəfindən 15.04.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti" şirkətinin istehsalı olan 4387 seriyalı Layvit (məhlul 15 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Məhlulun həcmi: 16.5 ml (14.25 -- 15.75 ml). NS-da verilən limitə uyğun deyildir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi əqsədəuyğun hesab olunmur.
Lefolat	Tablet	2 x 15	Calcium-L-methylfolate - 400 mcg	Microcrystalline cellulose, Dicalcium phosphate, Vegetable magnesium stearate, Silicon dioxide	Gricar Chemical SRL	İtaliya	19.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lefolat (tablet №30) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lefolat Plus	Tablet	2 x 15	Calcium-L-methylfolate - 400 mcg, Vitamin B6 - 2 mg, Vitamin B12 - 6 mcg, Potassium iodide (of which Iodine - 50 mcg) - 65 mcg	Microcrystalline cellulose, Dicalcium phosphate, Vegetable magnesium stearate, Silicon dioxide	Gricar Chemical SRL	İtaliya	19.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lefolat Plus (tablet №30) adlı məhsul fol turşusu, B12, B6 vitaminlərinin və yod mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Legam	Şərbət	150 ml	L - carnitine - 500 mg	Potassium sorbate, Sodium benzoate, Deionize water	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiyə	13.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Legam (şərbət, 150 ml) adlı məhsul metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Litonefron	Şərbət	150 ml	Polygonum avicularis herb glycerin extract - 500 mg, Equisetum arvense herb glycerin extract - 350 mg, Solidago virgaurea herb glycerin extract - 150 mg, Levisticum officinale root and rhizome glycerin extract - 150 mg, Rosmarinus officinalis leaf glycerin extract - 50 mg, Phyllanthus emblica fruit glycerin extract - 50 mg, Orthosifon stamineus folium glycerin extract - 50 mg, Abies sibirica leaf glycerin extract - 50 mg, Anisum vulgare fruit essential oil - 50 mg, Mentha piperita leaf essential oil - 50 mg, Foeniculum vulgare fruit essential oil - 10 mg, Pinus sylvestris leaf essential oil - 10 mg	Deionized water, Rasperry flavor, Xanthan gum, Citric acid, Sodium benzoate, Potassium sorbate, Sucralose	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	12.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Litonefron (şərbət, 150 ml) adlı məhsul sidik-ifrazat sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Tərkib rəyə uyğun olaraq göstərilis □ □
Liv-Aktiv	Tablet	2 x 15	Artichoke (Cynara scolymus L., maltodextrins) leaves d.e. 5% Chlorogenic acid - 150 mg, Milk thistle (Silybum marianum Gaertn.) fruits d.e. 80% Silymarin - 143.75 mg, L-Methionine - 150 mg, L-Glutathione - 10 mg	Microcrystalline cellulose, Tricalcium phosphate, Vegetable magnesium stearate, Maltodextrins, Hydroxypropylmethylcellulose, E171, E141, Gum arabic, Silicon dioxide	Erbozeta S.p.A	San-Marino	19.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Liv-Aktiv(tablet, № 30) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Livolen Plus	Tablet	3 x 10	Artichoke (Cynara scolymus) leaf extract - 300 mg, Alpha - lipoic acid - 50 mg, Shiitake mushroom (Lentinula edodes) dry extract - 10 mg, Reishi mushroom (Ganoderma lucidum) extract - 5 mg, Sodium Selenate (Selenium - 50 mcg) - 0.12 mg, DL-alfa-tokoferil asetat (50%) (vitamin E - 100 IU) - 200 mg	Cellulose (E 460), Maltodextrin, Tricalcium phosphate (E 341), Opadry II yellow 85F3Z410, Croscarmellose sodium (E 468), Magnesium stearate (E470b)	Vefa İlaç San. ve Tic. Ltd. Şti	Türkiyə	22.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasına əsasən Livolen plus (tablet №30) adlı məhsul qaraciyərin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Magnez+vitB6	Tablet	2 x 30	Magnesium (as Magnesium carbonate) - 56.25 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.4 mg	Cellulose, Sorbitol, Talc, Magnesium salts of fatty acids, Polyvinylpyrrolidone	Polski Lek S.A	Polşa	12.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnez+vitB6(tablet, № 60) adlı məhsul Mg mineralının və B6 vitamininin əlavə mənbəyi kimi və MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:a)Qablaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. b)Yaxşı haddi rəyə uyğun olaraq göstərilmişdir. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Magnimore	Tablet	3 x 10	Magnesium acetyl taurate (ATA-Mg)(eq.to 57 mg Magnesium) - 919.5 mg	Ludipress, Polyvinylpyrrolidone (E1201), Croscarmellose sodium (E468), Magnesium stearate (E470b), Silicon dioxide (E551)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	19.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnimore (Tablet №30) adlı məhsul Maqnezium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitəsi deyil. Qeyd:a)İstifadə qaydasında yasa həddini, b)Təlimatda rəyə müvafiq olaraq "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.
Mand-Pro Plus F3	xarici istifadə üçün məhlul	50 ml	Aqua/Water- >50%-≤75%, Glycerin- >25%-≤50%, Mandelic Acid- >0.1%-≤1%	Ayrıca qeyd edilməmişdir	Promotalia Group Spa	İtaliya	05.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Mand-Pro Plus F3, xarici istifadə üçün məhlul, 1x50 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Mand-Pro Plus F6	xarici istifadə üçün məhlul	50 ml	Aqua/Water- >50%-≤75%, Glycerin- >25%-≤50%, Mandelic Acid- >0.1%-≤1%	Ayrıca qeyd edilməmişdir	Promotalia Group Spa	İtaliya	05.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Mand-Pro Plus F6, xarici istifadə üçün məhlul, 1x50 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Maribol kids	daxilə qəbul üçün məhlul	240 ml	Total Omega-3 fatty acids - 1541 mg (EPA (as Acidum eicosapentaenoic) - 736 mg, DHA (as Acidum docosahexaenoic) - 460 mg) □	Lemon flavour, Mixed tocopherols, Diisononyl phthalate, Diethyl hexyl phthalate, Cholecalciferol, Dibutyl phthalate	AO LYSI	İslandiya	30.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MARIBOL KIDS (daxilə qəbul üçün məhlul, 240 ml - seriya nömrəsi: PO9227901, istehsal tarixi: 01.12.2019, son istifadə tarixi: 01.12.2022) adlı məhsul omega-3 tipli yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitəsi deyil.
Mass Builder (chocolate)	toz	2.3 kq	Creatine monohydrate - 1.5 g, Vitamin E - 12 mg, Vitamin C - 80 mg, Vitamin D - 5 mcg, Vitamin A - 800 mcg, Thiamin - 1.1 mg, Riboflavin - 1.4 mg, Niacin - 16 mg, Vitamin B6 -1.4 mg, Folic Acid - 200 mcg, Vitamin B12 - 2.5 mcg, D-Biotin -50 mcg, Pantothenic Acid - 6 mg, Magnesium - 56 mg, Potassium=300 mg, Calcium - 1.5 mg, Zinc - 1.5 mg, Iron -2.1 mg, Manganese - 0.3 mg, Copper - 0.15 mg, Chromium - 40 mcg, Iodine - 22.5 mcg (Amino acid profile, per 100 g protein: Alanine – 4.8 g, Arginine – 2.7 g, Aspartic acid – 10.7 g, Cystine – 2.4 g, Glutamic acid – 17.1 g, Glycine – 1.9 g, Histidine – 1.8 g, Isoleucine – 5.7 g, Leucine – 10.5 g, Lysine – 9.1 g, Methionine – 1.8 g, Phenylalanine – 3.2 g, Proline – 5.7 g, Serine – 5.3 g, Threonine – 7.2 g, Tryptophane – 1.4 g, Tyrosine – 3 g, Valine – 5.7 g)	Maltodextrin, Whey Protein Concentrate, Fructose, Sucrose, Waxy Maize Starch, Reduced Fat Cocoa Powder, Isomaltulose, Flavouring, Thickener (Carboxy Methylcellulose), Sweetener (Sucralose), Emulsifier (Soy Lecithin)	VP Laboratory Ltd	Böyük Britaniya	07.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mass Builder (chocolate) (toz 2.3 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitəsi deyil.
Masto-End	Daxilə qəbulu üçün məhlul-damcı	50 ml	Rubus fruits (Rubus idaeusL.) concentrated glyceric ex. E/D: 4/1 - 768 mg, White willow bark (Salix alba L.) concentrated glyceric ex. E/D: 4/1 - 720 mg, Chaste tree fruits (Vitex agnus-castus L.) concentrated glyceric ex. E/D: 4/1 - 540 mg, Feverfew aerial parts (Tanacetum parthenium (L.) Sch. Bip.) concentrated glyceric ex. E/D: 4/1 - 540 mg, Sage leaves (Salvia officinalis L.) d.e. E/D 1:4 - 540 mg, Angelica sinensis root (Angelica sinensis Diels) concentrated glyceric ex. E/D: 4/1 - 444 mg, California poppy (Eschscholtzia californica Cham) aerial parts concentrated glyceric ex. E/D: 4/1 - 444 mg, Orthosiphon leaves (Orthosiphon stamineus Bent.) f.e. E/D: 4/1 - 312 mg, Brassica seeds (Brassica nigra (L.) Koch.) ex - 60 mg (Of which indole-3-carbinol 24 mg)	Glucose syrup, Sucrester, Aroma, Citric acid, Potassium sorbate, Sodium benzoate, Water	Gricar Chemical SRL	İtaliya	12.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Masto- end(daxilə qəbulu üçün məhlul-damcı, 50 ml) adlı məhsul mastopatiya, menstruasiya öndü sindrom, menstrual tsiklin pozulması və miomalar zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitəsi deyil. Qeyd:İstifadə qaydaları və doza rəyə uyğun olaraq göstərilin
Melasom plus	Kapsul	1 x 30	L-Tryptophan - 200 mg, L-Glycine - 50 mg, Passion flower dry extract (Passiflora incarnata) - 15 mg, Pyridoxine hydrochloride – 5 mg, Riboflavin - 5 mg, Melatonin - 1 mg, Magnesium citrate – 50 mg, Calcium carbonate – 25 mg	Fatty acids diglyceride dicalcium phosphate, Talcum, Magnesium salts of fatty acids, Silicon dioxide, Hydroxypropyl methyl cellulose	Plameca Plantas Medicinales Y Complementos Alimenticios,S.A	İspaniya	20.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melasom plus (kapsul № 30) adlı məhsul yuxunu yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Melofast	Tablet	2 x 15			Nutrix Health Care	Pakistan	08.05.2020	Xitam verilən müraciətlər	<p>"Salco International MMC" tərəfindən 16.03.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Pakistanın "Nutrix Health Care" şirkətinin istehsalı olan 001 seriyalı Melofast (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir.</p> <p>Orta çəkisi: 0,5207 q (0,495 – 0,5050 q) – N Sə əsasən uyğun deyildir Sertliyi: 142 N (8 – 12 N) N Sə əsasən uyğun deyildir</p> <p>Eyni zamanda köməkçi maddələrin miqdarı və funksiyaları, istifadə olunan bitkinin növü, xammalı və hansı təsir edici maddəyə əsasən standartlaşdırılması göstərilmişdir. Tərkibə aid informasiyalar bir-birini doğrultmur. Melatonin 18 yaşdan aşağı istifadəsə nə təzə verilmir.</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsində uyğun hesab olunmur.</p>
Melosedin	Tablet	2 x 15	L-tryptophan - 100 mg, Magnesium (as Magnesium oxide) - 80 mg, Valeriana officinalis root dry extract - 25 mg, Matricaria chamomilla flower dry extract - 25 mg, Melissa officinalis leaves dry extract - 25 mg, Eschscholtzia californica aerial parts dry extract - 25 mg, Tilia cordata inflorescences dry extract - 20 mg, Lavandula officinalis flowering tops dry extract - 20 mg, Passiflora incarnata flowering aerial parts dry extract - 9 mg	Calcium phosphate, Microcrystalline cellulose, Sodium croscarmellose, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide, Iron oxide Tablet coating: Hydroxypropylmethylcellulose, Microcrystalline cellulose, Stearic acid, Glycerin, Titanium oxide	Labomar SPA	İtaliya	21.05.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melosedin (tablet № 30) adlı məhsul (Seriya nömrəsi: J0170A, istehsal tarixi: 01.01.2020, son istifadə tarixi: 01.07.2022) MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p>
Memori Şarp	Kapsul	3 x 10	Hexaphospholipids - 225 mg, Ginkgo biloba extract - 30 mg	Lactose, Sodium methyl paraben, Sodium propyl paraben, Magnesium aluminum silicate hydrate, Talcum	Nabros Pharma Pvt. Ltd	Hindistan	06.05.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Memori Şarp (kapsul № 30) adlı məhsul beyin qan dövranını yaxşılaşdıran vasitə kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: "İstifadə qaydası" bəndində qeyd edilən "18 yaşdan yuxarı uşaqlar və böyükər" ifadəsinin "18 yaşdan yuxarı şəxslər" ifadəsi ilə əvəz edilməsi zəruridir.</p>
Metornit	toz	5 q x 30	L-ornitine L-aspartate - 800 mg, Lecithin - 1000 mg, Glutathion - 500 mg, Methionin - 500 mg, Silymarin - 150 mg, Artichoke (Cynara scolymus) fruits and anthodiums extract - 300 mg	Natural bilberry concentrate, Stevia, Oligofructose	Saşera-Med MMC	Rusiya	22.05.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Metornit (toz 5 q, şaşe № 30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunmuşdur. b) Tərkib rəyə uyğun olaraq göstərilmişdir.</p>
Nagflor forte	vaginal şam	2300 mg	PEG-32-30%, PEG-90-25%, Cetyl alcohol-20%, Propylene glycol-13.9897%, Polysorbate-60-10%, Colloidal Silver-1%, Sodium hyaluronate-0.01%, Lactobacillus Acidophilus-0.0003%	Ayrıca qeyd edilməmişdir	New Fa Dem Srl	İtaliya	06.05.2020	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş "Nagflor forte, Vaginal şam, 1qx12" adlı məhsul müxtəlif xarakterli vaginit və vaginoz səbəbilə müəhdə edilən vaginal quruluğu aradan qaldırmaq üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.</p>
Naprim	Tablet	2 x 15			MNC Bitkisel Sağlq Ürünleri Ltd. Şti	Türkiyə	13.05.2020	Xitam verilən müraciətlər	<p>Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun tərkibində C vitamini - 7.0 mq/tab (30.0 mq/tab olmalıdır), damır - 1.26 m q/tab (19 m q/tab olmalıdır) aşkar edilmişdir.</p> <p>Həmçinin, Türkiyə Cumhuriyyəti Tarım və Orman Bakanlığından əldə edilən məlumata əsasən məhsulu istehsal edən şirkətin Bioloji fəallığa malik qida əlavələrinin satışı ilə məşğul olmaq hüququ var. Həmin istehsalçının istehsal etmək hüququ yoxdur.</p>

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Navi İnfla	Göz üçün damcı	15 ml	Purified water-q.s. to 100%, Distilled water of Rosa Damascena-13.0%, Distilled water of Curcuma-8%, Discilled water of Emlbica officinalis-11.0%, PEG 400-0.3%, Poloxamer 188 (Lutrol)-0.015%, Hypromellose-0.1%, EDTA disodium salt-0.1%, Potassium hydroxyde-0.01%, Dibasic sodium phosphate-0.4%, Monobasic sodium phosphate-0.15%, Sodium Chloride-0.59%, SCO (Stabilized Oxychloro Complex)-0.007	Ayrıca qeyd edilməmişdir	Novax Pharma	Monako	21.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "NAVI İnfla, göz üçün damcı, 15ml" adlı məhsul kəskin, xroniki və allergik konyunktivit səbəbindən emələ gələn simptomları aradan qaldırmaq üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
NBL Probiotic ATP	toz	2 q x 20	Polydextrose (Fibre, 74 %) - 466.2 mg, Fructooligosaccharide (Fibre, 90 %) - 437.085 mg, Galactooligosaccharide (Fibre, 95 %) - 95 mg, L-ascorbic acid (Vitamin C, 100 %) - 25 mg, Lactobacillus casei - 8.2x108 CFU, Lactobacillus rhamnosus - 4.1x108 CFU, Lactobacillus plantarum - 4.1x108 CFU, Bifidobacterium lactis - 4.1x108, Vitamin E (DL-alpha-tocopheryl acetate) - 2 mg- TE, Riboflavin (Vitamin B2, 100 %) - 0.45 mg, Pyridoxine hydrochloride (Vitamin B6, 82 %) - 0.369 mg, Thiamine hydrochloride (Vitamin B1, 78 %) - 0.351 mg	Dextrose, Silicon dioxide. □ May contain traces of soy. □	Cell Biotech Co.Ltd.	Cənubi Koreya			
Nelsa	Kapsul	3 x 10	Arctostaphylos uva-ursi leaf extract – 100 mg, Zea mays silk extract – 100 mg, Vaccinium oxycoccos fruit extract – 100 mg, Equisetum arvense herb extract – 80 mg, Taraxanum officinale root extract – 40 mg, Vaccinium myrtillus fruit extract – 40 mg	Corn starch, Natural gelatin	Alisa İlaç Qida Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	18.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nelsa (kapsul № 30) adlı məhsul sidik-İfrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyaya uyğun dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "Vaccinium oxycoccos" bitkisinin adı düzgün tərcümə olunmamışdır, belə ki, "quşüzümü" deyil, "mərcan" kimi tərcümə olunmalıdır.
Neyrobut	Şərbət	100 ml	GABA - 150 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 1.8 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.8 mg, Vitamin B2 (Riboflavin) - 1.5 mg, Vitamin B12 (Cyanocobalamin) - 3 mcg	Purified water, Sugar, Citric acid, Potassium sorbate	MM Vitapharm-Com MMC	Moldova	07.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neyrobut (şərbət, 100 ml) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyaya uyğun dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neyrodoz	Kapsul	3x20	Tyrosine - 110 mg, DL-phenylalanine - 106.7 mg, L-tryptophan - 26.7 mg, Glutamine - 13.3 mg, Magnesium - 10 mg, Vitamin B6 - 0.1 mg	Gelatine (capsule shell)	FarmVilar MMC	Rusiya	15.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neyrodoz (kapsul, № 60) adlı məhsul (Seriya nömrəsi: 020120 istehsal tarixi: 01.01.2020, son istifadə tarixi: 01.01.2022) B6 vitamini, tirozin, fenilalanin, triptofan, qlutaminin əlavə mənbəyi və cinsi fəaliyyəti yaxşılaşdırmaq vasitəsi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq göstərilmişdir! Belə ki, təqdim olunan nümunənin qablaşdırılmasında və istifadə üzrə təlimatında göstərilən tərkib təqdim olunan normativ sənədlərlə uyğunlaşmır, təqdim olunan nümunənin içərisində olan içlik vərəqə rus dilindədir.
Novarest	Tablet	10 x 3	Passion flower dry extract (Passiflora incarnata L.) - 150 mg, Hawthorn dry extract (Crateagus monogina std. 1.8% vitexin) - 150 mg, Melissa officinalis dry extract (std. 4% rosmarinic acid) - 100 mg, Magnesium - 150 mg, Vitamin B6 - 3 mg	Maltodextrin, Microcrystalline cellulose, Croscarmellose sodium, Silicon dioxide, Vegetable grade magnesium stearate, Ethyl cellulose, Hydroxypropylmethylcellulose, Glycerin eur vegetable grade, Medium chain triglycerides, Oleic acid, Ammonium hydroxide, Sodium alginate, Stearic acid, Gum arabic	Primea Limited	Latviya	21.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Novarest (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyaya uyğun dozalardan yüksək deyil, tərkibi və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: a) Məhsulun tərkibində olan bitkilərin Azərbaycan dilində tərcüməsinin düzgün qeyd edilməsi, (Passiflora incarnata - inkarnat passiflorası, Melissa officinalis - dəmən bədrənci) b) İstifadə qaydası bəndində qeyd edilən "Qəbul qaydası həkim tərəfindən tənzimlənilən bilər" yazısının "Digər hallarda həkim ilə məsləhətləşməli" yazısı ilə əvəz edilməsi d) İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.
Novarest Kids	Şərbət	150 ml	Melissa flowers and leaves (Melissa officinalis L.) glycerin extract – 66.6 mg, Melissa leaves (Melissa officinalis L.) fluid extract – 66.6 mg, Chamomile flowers (Chamomilla recutita L.) glycerin extract – 66.6 mg, Magnesium chloride - 175 mg (of which Magnesium 21 mg), Vitamin B6 - 2 mg, Vitamin B2 - 1 mg, Vitamin C - 50 mg	Glucose syrup, Fructose syrup, Water, Flavouring, Potassium sorbate, Sodium benzoate, Citric acid	Gricar Chemical SRL	İtaliya	14.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Novarest Kids (şərbət 150 ml) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyaya uyğun dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydasının rəyə uyğun düzəldilməsi zəruridir.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Novasan	Tablet	10x3	Vitamin A (retinol palmitate) - 800 mcg, Vitamin C (L-ascorbic acid) - 120 mg, Vitamin D3 (Cholecalciferol) - 10 mcg, Vitamin E (DL-alpha tocopherol) - 40 mg, Vitamin B1 - 5 mg, Vitamin B2 - 4 mg, Nicotinamide - 20 mg, Panthothenic acid - 10 mg, Vitamin B6 - 6 mg, Folic acid - 400 mcg, Vitamin B12 - 9 mcg, Biotin - 70 mcg, Vitamin K1 - 50 mcg, Calcium - 120 mg, Iron - 20 mg, Magnesium - 100 mg, Potassium - 40 mg, Zinc - 25 mg, Selenium - 150 mcg, Iodine - 150 mcg, Copper - 2 mg, Molybdenum - 90 mcg, Manganese - 4 mg	Maltodextrin, Microcrystalline Cellulose, Croscarmellose Sodium, Silicon Dioxide, Stearic Acid, Magnesium Stearate, Hydroxypropylmethylcellulose, Hydroxypropylcellulose, Medium Chain Triglycerides, Titanium Dioxide, Riboflavin, Carmin	Primea Limited	Latviya	04.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Novasan (tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: məhsulun miqdarında texniki səhvə yol verildiyi üçün rey dəyişdirilir.
Novasan D3	məhlul	15ml	Vitamin D3 - 50000 IU (1000 IU/10 drops)	Sunflower seed oil, Mix of tocopherols	Gricar Chemical SRL	İtaliya	21.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NOVASAN D3, məhlul 15 ml (Seriya nömrəsi: 0112; İstehsal tarixi: 01.01.2020; Son istifadə tarixi: 01.01.2023) adlı məhsul vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nutricomp Standart Neutral	məhlul	500 ml	Fat (Saturated fatty acids - 0.98 g, MCT - 0.5 g, Monounsaturated fatty acids - 0.54 g, Polyunsaturated fatty acids - 1.6 g, Omega-3 fatty acids (EPA - 0.03 g, DHA - 0.02 g) - 0.26 g) - 3.3 g, Carbohydrates (Sugar - 0.44 g, Lactose - 0.005 g) - 14 g, Protein - 3.8 g, Salt - 0.25 g, Na - 100 mg, K - 150 mg, Ca - 75 mg, Mg - 20 mg, P - 65 mg, Cl - 100 mg, Fe - 1.2 mg, Zn - 1.2 mg, Cu - 150 mcg, I - 13 mcg, Cr - 7 mcg, F - 0.10 mg, Mn - 0.20 mg, Mo - 10 mcg, Se - 7 mcg, Vitamin A - 90 mcg, Vitamin D - 1 mcg, Vitamin E - 1.5 mg, Vitamin K - 7 mcg, Vitamin B1 - 0.2 mg, Vitamin B2 - 0.2 mg, Vitamin B6 - 0.2 mg, Vitamin B12 - 0.3 mcg, Vitamin C - 10 mg, Niacin - 1.8 mg, Folic acid - 30 mcg, Panthothenic acid - 0.60 mg, Biotin - 5.0 mcg, Choline - 30 mg, Beta-carotene - 0.10 mg	Water, Maltodextrine	Nutrichem Diät Pharma GmbH (for B.Braun Melsungen AG)	Almaniya	21.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NUTRICOMP STANDART (məhlul, 500 ml) (Seriya nömrəsi: 2001570565, istehsal tarixi: 03.01.2020, son istifadə tarixi: 02.07.2021) adlı məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Omeqanorm	Kapsul	3x10	Total Cod liver & Fish oil - 1000 mg (EPA - 180 mg, DHA - 120 mg), Vitamin D - 400 IU, Vitamin E - 30 mg	Gelatin, Glycerin, Deionized water	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	20.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Omeqanorm (kapsul №30) adlı məhsul omega 3 yağ turşularının və D vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: qablaşma və istifadə üzrə təlimatda EPA və DHA komponentlərinin qarşısında "minimum" yazılmasına ehtiyac yoxdur və götürülməsi tövsiyə olunur. □ □
OMEQAPİN/OMEGAPIN	Şərbət	190 ml	Fish oil omega-3 polyunsaturated fatty acid (EPA - 54 mg, DHA - 234 mg) - 600 mg, Folic acid - 50 mcg, Vitamin C - 30 mg, Vitamin E - 5 mg, Vitamin A - 0.4 mg, Vitamin D - 5 mcg, Vitamin B12 - 0.7 mcg	Honey, Natural aroma, Pear juice concentrate, Lemon juice concentrate, Polysorbat 20, Water	Medex d.o.o	Sloveniya	21.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən OMEQAPİN/OMEGAPIN (şərbət, 190 ml) - seriya nömrəsi: 10911, istehsal tarixi: 01.01.2020, son istifadə tarixi: 01.01.2022) adlı məhsul omega-3 tipli yağ turşularının və vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ornacard	Kapsul	10 x 3	L-Carnitine tartrate - 500 mg, Coenzyme Q-10 - 20 mg, Fish oil Omega-3 - 600 mg	Soybean lecithin, Softisan, Yellow beeswax, Gelatin, Glycerin, Iron dioxide, Sorbitol	Primea Limited	Latviya	22.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ornacard (kapsul, №30) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydası" bəndində qeyd edilən "təyin olunur" yazısının "istifadə olunur" yazısı ilə əvəz edilməsi zəruridir.
Ornafer	Tablet	2 x 15	Ferrous gluconate - 175.4 mg (iron 20 mg), Vitamin C (ascorbic acid) - 80 mg, Copper gluconate - 700 mcg (copper 96 mcg), Folic acid - 350 mcg, Vitamin B12 - 9 mcg	Maltodextrin, Microcrystalline Cellulose, Croscarmellose Sodium, Silicon Dioxide, Vegetable Grade Magnesium Stearate, Vegetable Grade stearic acid, Ethyl Cellulose, Hydroxypropylmethylcellulose, Glycerin phour Vegetable Grade, Medium Chain Triglycerides, Oleic Acid, Ammonium Hydroxide, Sodium Alginate, Purified Stearic Acid	Primea Limited	Latviya	22.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ornafer (tablet №30) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Omoflex	toz	1	Hydrolysed collagen - 5000 mg, Glucosamine Sulphate 2KCl - 500 mg, Chondroitin sulphate - 500 mg, Methylsulfonylmethane (MSM) - 400 mg, Devil's claw extract (Harpagophytum procumbens) - 50 mg, Bamboo extract (Bambusa vulgaris) - 150 mg, Horsetail extract (Equisetum arvense) - 100 mg, Vitamin C - 15 mg	Lemon flaovuring, Citric acid, Sucralose, Lecithin	Primea Limited	Latviya	05.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ornoflex (toz, şüşədə № 30) adlı məhsul dayaq - hərəkət sistemini fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Osteocare	Tablet	2 x 15	Calcium (as Calcium carbonate 1000 mg) - 400 mg, Magnesium (as Magnesium hydroxide 359.7 mg) - 150 mg, Zinc (as Zinc sulphate monohydrate 13.7 mg) - 5 mg, Vitamin D (as Vitamin D3 (500 IU/mg) EC 0.4 mg) - 5 mcg	Potato starch, Microcrystalline cellulose, D-Calcium phosphate, Polyvinylpyrrolidone, Sodium starch Glycolate, Purified talc, Magnesium silicate prep., Magnesium stearate, Opadry white (tablet coating)	Laleham Healthy and Beauty	Böyük Britaniya	19.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteocare (tablet, №30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-n tələblərinə uyğun olaraq inqredientlərin Azərbaycan dili ilə yanaşı elmi adları da təqdim olunmalıdır.
Osteocare Çeynəmə tablet	Çeynəmə tablet	3 x 10	Calcium (as Calcium carbonate DC 1098.9 mg) - 400 mg, Magnesium (as Magnesium hydroxide DC 399 mg) - 150 mg, Zinc (as Zinc oxide 50% microencapsulated 12.4 mg) - 5 mg, Copper (as Copper sulphate 50% microencapsulated 2.6 mg) - 0.5 mg, Manganese (as Manganese sulphate 50% encapsulated 1.6 mg) - 0.25 mg, Selenium (as Sodium selenate Anhydrous 61 mcg) - 25 mcg, Vitamin D3 (as Vitamin D3 100 CWS/AM (100000 IU/g) 2 mg) - 5 mcg, Boron (as Disodium tetraborate 2.7 mg) - 0.3 mg	Dextrose monohydrate, Sucrose DC, Natural orange flavour, Orange flavour powder, Sucralose, Syloid (Colloidal silica, Silicon dioxide), Stearic acid, Magnesium stearate, Peppermint flavour	Thompson and Capper Ltd	Böyük Britaniya	20.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteocare Çeynəmə tablet (tablet, №30) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-n tələblərinə uyğun olaraq inqredientlərin Azərbaycan dili ilə yanaşı elmi adları da təqdim olunmalıdır.
Ostin	Şərbət	150ml	Calcium lactate - 278 mg, Vitamin D3 - 400 IU, Magnesium chloride (of which Magnesium - 28 mg) - 230 mg, Zinc gluconate (of which Zinc - 1.5 mg) - 10 mg	Potassium sorbate, Sodium benzoate, Glucose syrup, Sucrose, Sucralose, Aroma, Water	Gricar Chemical SRL	İtaliya	20.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən OSTIN (şərbət, 150 ml) (Seriya nömrəsi: 0170, istehsal tarixi: 01.04.2020, son istifadə tarixi: 01.04.2023) adlı məhsul D3 vitamini və bəzi mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadəsinə dair göstərişlər bəndində "müalicə xarakterli" tövsiyələrin ləğv edilməsi zəruridir.
Otacı Herbal HOT	toz	1 x 12 qr	Ginger root powder - 240 mg, Vitamin C (L-ascorbic acid) - 60 mg	Saccharose, Ginger flavor, Orange flavor, Sodium bicarbonate, Cinnamon flavor, Menthol flavor, Lemon flavor, Citric acid anhydride, Tricalcium phosphate, Sunset yellow	Kurtsan İlacları A.Ş	Türkiyə	29.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Otacı Herbal HOT (saşe, № 12 - seriya nömrəsi: 220310, istehsal tarixi: 24.03.2020, son istifadə tarixi: 24.03.2022) adlı məhsul soyuqdəymə və qripin simptomlarını yüngünləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Otacı Herbal HOT	toz	1 x 12 qr	Ginger root powder - 240 mg, Vitamin C (L-ascorbic acid) - 60 mg	Saccharose, Ginger flavor, Orange flavor, Sodium bicarbonate, Cinnamon flavor, Menthol flavor, Lemon flavor, Citric acid anhydride, Tricalcium phosphate, Sunset yellow	Kurtsan İlacları A.Ş	Türkiyə	29.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Otacı Herbal HOT (saşe, № 12 - seriya nömrəsi: 220309, istehsal tarixi: 24.03.2020, son istifadə tarixi: 24.03.2022) adlı məhsul soyuqdəymə və qripin simptomlarını yüngünləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Otacı Pastil Portağal	Sorma Pastil	2 x 12	Ascorbic acid - 7.5 mg	Saccharum, Glucosum, Orange aroma, Citric acid, Mint oil, Glycerol monostearate, Beta carotene, Propolis	Kurtsan İlacları A.Ş	Türkiyə	01.05.2020	Xitam verilən müraciətlər	
Pikovit 4+	Çeynəmə tablet	2 x 15	Retinol (as retinol-palmitate) - 600 IU, Cholecalciferol (vitamin D3) - 80 IU, Ascorbic acid (vitamin C) - 10 mg, Thiamine nitrate (vitamin B1) - 0,25 mg, Riboflavin(vitamin B2) - 0,30 mg, Pyridoxine chloride (vitamin B6) - 0,30 mg, Cyanocobalamin (vitamin B12) - 0,20 mcg, Nicotinamide (vitamin PP) - 3 mg, Calcium pantothenate (vitamin B5) - 1,20 mg, Folic acid - 0,04 mg, Calcium (Ca2+) - 12,5 mg, Phosfor (P5+) - 10 mg	Lactose monohydrate, Orange oil 05073, Polysorbat 80, Glycerol, Castor oil, Anhydrous citric acid, Sorbitol, Liquid glucose, Antifoaming agent 1510, Magnesium stearate, Capol 600 pharma, Liquid paraffin, Povidone, Titanium dioxide, Sucrose, Colorings	KRKA d.d.	Sloveniya	20.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pikovit 4+(çeynəmə tablet, № 30) adlı məhsul (Seriya nömrəsi: L92047, istehsal tarixi: 01.11.2019, son istifadə tarixi: 01.11.2022) bəzi vitamin və mineralların əlavə mənbəyi kimi 4 yaşdan yuxarı uşaqlar üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Piulatte Plus (Mango flavour)/Piulatte plus (Manqo dadlı)	toz	5 q	Milk thistle (Silybum marianum) extract - 2.6% (130 mg), Phosphatidylserin - 2.6% (130 mg), Goats Rue (Galega officinalis L.) - 2.1% (105 mg)	Sugar, Soy lecithins, Maltodextrin, Citric acid, Flavouring, Silicon dioxide	INPHARMA S.p.A.	İtaliya	01.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Piulatte Plus (Mango flavour)/Piulatte plus (Manqo dadlı)(toz/saşe, № 5 q x 14) adlı məhsul laktasiyanı artırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdefəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd1:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda rəyə müvafiq olaraq "əks göstərişlər" bəndinin əlavə edilməsi zəruridir. Qeyd2:Tərəfimizdən verilmiş əvvəlki rəydə məhsulun seriyasında texniki səhvə yol verildiyi üçün rəy dəyişdirilir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
PQAGE Evolution Plus	xarici istifadə üçün məhlul	3 ml	Aqua - >50%, Chloroacetic Acid - 10%-24.9%, Glycerin - 5%-9.9%, Sodium Hydroxide - 5%-9.9%, Propylene Glycol – 1%-4.9%, PEG-40 Hydrogenated Castor oil - 1%-4.9%, Mandelic Acid - 1%-4.9% and etc.	Ayrıca qeyd edilməmişdir	Promoitalia Group Spa	İtaliya	05.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "PQAGE Evolution Plus, xarici istifadə üçün məhlul, 1x3.0 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
PROBalans Baby	məhlul	10 ml	Vitamin D3 solution in medium-chain triglyceride oil, 1.0 MIU/g – 12.3 g (6 drop=400 IU (10 mcg)), Lyophilized culture of Lactobacillus rhamnosus SP1. 2x10 <sup>11</sup> cfu/g – 769.6 g	Olive oil; refined and extra virgin, Medium-chain triglyceride oil, Corn starch, Silicon dioxide	PharmaS Ltd	Xorvatiya	05.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən PROBalans Baby (məhlul 10 ml) adlı məhsul D vitamini çatışmamazlığı və bağırsaq mikrofloranın bərpası zamanı tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qayda kəna görə də mənfi deyil. Qeyd: istifadə qaydasının reya uyğun olaraq təqdim olunması, istifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.
Probilans	Kapsul	1	(Bifidobacterium lactis W51, Bifidobacterium lactis W52, Enterococcus faecium W54, Lactobacillus acidophilus W22, Lactobacillus paracasei W20, Lactobacillus plantarum W21, Lactobacillus salivarius W24, Lactococcus lactis W19) - 7.2 mg.The total number of viable bacterial cells is at least 1 x 10 <sup>8</sup> CFU/g	Maize starch, Maltodextrins, Inulin, Potassium chloride, Magnesium sulphate, Fructo-oligosaccharides, Enzymes (Amylases), Vanilla powder, Manganese sulphate	Haliçfarm İSC	Ukrayna	06.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Probilans (kapsul № 20) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Probilans uşaqlar üçün	toz	1 q	(Bifidobacterium lactis W51, Bifidobacterium lactis W52, Lactobacillus acidophilus W55, Lactobacillus casei W56, Lactobacillus salivarius W57, Lactococcus lactis W58) - 15 mg.The total number of viable bacterial cells at least 5 x 10 <sup>8</sup> CFU/g	Rice starch, Maltodextrins	Haliçfarm İSC	Ukrayna	08.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Probilans uşaqlar üçün (toz/səşe-paket № 10) adlı məhsul uşaqlarda bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Probiocsin	Kapsul	1	Lactic acid and bifido bacteria complex (Bifidobacterium bifidum, Lactobacillus acidophilus, Lactobacillus casei, Lactobacillus plantarum, Lactobacillus rhamnosus, Enterococcus faecium, Streptococcus thermophilus, Bifidobacterium longum) - 2x 10 <sup>8</sup> CFU, Saccharomyces boulardii - 2x 10 <sup>8</sup> CFU	Maltodextrin, Inulin, Gelatin, Titanium Dioxide	Primea Limited	Latviya	18.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Probiocsin (kapsul № 30) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Proline-F	Kapsul	3 x 10	Iron gluconate (12% Iron) - 158.3 mg, Cyanocobalamin - 0.002 mg, Ascorbic acid - 34.48 mg	Microcrystalline cellulose, Bovine gelatine, Magnesium stearate, Silicon dioxide	Medicure İlaç Sanayi və Ticarət Ltd. Şti	Türkiyə	05.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Proline-F (kapsul, №30) adlı məhsul dəmir çatışmazlığı zamanı tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Psoridont	şampun	250 ml	Qətran-1.0%, D-pantenol-1.0%, Yatıqqaqalın sulu konsentratı-0.5%, Dəmrövotunun sulu konsentratı-0.5%, Dazının sulu konsentratı-0.5%, Çaytikanı yağı-0.5%	Su, Teksapon, Deksiton, Sulfaksinat dinatrium laureat, Oramiks, DS 8411, Süfrə duzu, Lamesoft, Nipaqard, Ətirli ağcaqayın,Katon.	Biolit MMC	Rusiya	29.04.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Psoridont, Şampun, 250ml plastik flakonda" adlı məhsul kosmetologiyada müxtəlif növ psoriazlarn, ekzemaların, seboreyaların kompleks müalicəsi və residivlərinin profilaktikası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Purzol	Şərbət	120 ml	Pumpkin dry extract (Cucurbita pepo L. var. Oleifera PIETSCH seeds) - 999.6 mg, Garlic dry extract (Allium Sativum L. bulb) - 999.6 mg, Cloves (Eugenia Caryophyllata. THUNB flos) - 199.8 mg, Artichoke dry extract (Cynara scolymus L., leaves) - 199.8 mg, Tanacetum dry extract (Tanacetum Parthenium SCH. BIP. capitula) - 150 mg, Absinthium dry extract (Artemisia absinthum L. floribus) - 99.6 mg, Gentian fluid extract (Gentiana lutea L., radix) - 99.6 mg	Water, Fructose, Aroma, Citric acid, Potassium sorbate	Promo Pharma	İtaliya	28.04.2020	Mənfi	Ekspertizaya təqdim olunmuş Purzol (şərbət 120 ml) adlı məhsul qurd invazyaları zamanı tövsiyyə olunan preparat öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində BFMQƏ-n tərkibində istifadə üçün qadağan olunan Artemisia absinthum bitkisindən alınmış inqredient mövcuddur ( bax: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş" Təbib məşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"-əlavə 2).Həmçinin, məhsulun tərkibində mövcud olan bitki məşəli inqredientlərin pediatriada istifadəsi də Avropa Dərman Agentliyi(EMA) tərəfindən tövsiyyə olunmur.
Pyruvic-Pro F2S	xarici istifadə üçün məhlul	50 ml	Propylene Glycol- >75%≤100%, Pyruvic Acid- >0.1%-≤1%	Ayrıca qeyd edilməmişdir	Promoitalia Group Spa	İtaliya	05.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Pyruvic-Pro F2S, xarici istifadə üçün məhlul, 1x50 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Pyruvic-Pro F4S	xarici istifadə üçün məhlul	50 ml	Propylene Glycol- >75%≤100%, Pyruvic Acid- >0.1%-≤1%	Ayrıca qeyd edilməmişdir	Promoitalia Group Spa	İtaliya	05.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Pyruvic-Pro F4S, xarici istifadə üçün məhlul, 1x50 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Pyruvic-Pro Plus F2S	xarici istifadə üçün məhlul	50 ml	Aqua/Water- >50%≤75%, Glycerin- >10%≤50%, Pyruvic Acid- >0.1%-≤1%	Ayrıca qeyd edilməmişdir	Promoitalia Group Spa	İtaliya	05.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Pyruvic-Pro Plus F2S, xarici istifadə üçün məhlul, 1x50 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Pyruvic-Pro Plus F4S	xarici istifadə üçün məhlul	50 ml	Aqua/Water- >50%-≤75%, Glycerin- >25%-≤50%, Pyruvic Acid- >0.1%-≤1%	Ayrıca qeyd edilməmişdir	Promoitelia Group Spa	İtaliya	05.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Pyruvic-Pro Plus F4S, xarici istifadə üçün məhlul, 1x50 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Qanalin Forte	Tablet	2 x 15			MNC Bitkisel Sağlq Ürünleri Ltd. Şti	Türkiyə	14.05.2020	Xitam verilən müraciətlər	Ekspertizanın bir hissəsini təkil edən laboratoriya analizləri zamanı məhsulun tərkibində C vitamini - 35.83% ( NS-əsasən 80.0 - 120.0%), dəm ir - 14.46% ( NS-ə əsasən 80.0 - 120% ) aşkar edilmişdir. □ Həmçinin, Türkiyə Cumhuriyyəti Tarım və Orman Bakanlığından əldə edilən məlumata əsasən məhsulu istehsal edən şirkətin Bioloji fəallığa malik qida əlavələrinin satışı ilə məşğul olmaq hüququ var.Həmin istehsalçının istehsal etmək hüququ yoxdur.
Quick Sleep-Sueno Rapid / Kvik Slip-Sueno Rapid	məhlul	10 ml	Melatonin - 1 mg, Bitter orange (Citrus aurantium ssp amara) essential oil - 50 mcg	Water, Polysorbate 80, Glycerin, Citric acid, Potassium sorbate, Sucralose, Sodium benzoate, Mix of natural tocopherols	Farmalink S.L	İspaniya	30.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Quick Sleep-Sueno Rapid / Kvik Slip-Sueno Rapid (məhlul, 10 ml) adlı məhsul yuxu prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:"İstifadə qaydası" bəndində rəyə müvafiq olaraq yaş həddinin və bitkinin Azərbaycan dilində tərcüməsinin "Narinc" kimi qeyd edilməsi zəruridir.
Ramix-Bio	toz	5 g	Saccharomyces boulardii - 10 <sup>9</sup> , Streptococcus thermophilus - 10 <sup>9</sup> , Bifidobacterium lactis - 10 <sup>9</sup> , Lactobacillus reuteri - 10 <sup>9</sup> , Lactobacillus rhamnosus - 10 <sup>9</sup>	Oligofructose, Inulin	Sağera-Med MMC	Rusiya	21.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ramix Bio (toz 5 q, saşe № 10) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:Yaş həddi və dozalanma rəyə uyğun olaraq göstərilin.
Reasist	Kapsul	30	Vaccinium oxycoccos fruit extract - 500 mg, D-mannose - 400 mg, Arctostaphylos uva ursi leaves extract - 150 mg, Potassium citrate - 20 mg, Magnesium citrate - 20 mg	Magnesium stearate, Microcrystalline cellulose, Silicone dioxide, Gelatine	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	08.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Reasist (kapsul № 30) adlı məhsul sidik yolları xəstəliklərində köməkçi vasitə kimi tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: "İstifadə qaydası" bəndində qeyd edilən "2 həftədən artıq təyin edilməməlidir" yazısının "2 həftədən artıq istifadə edilməməlidir" yazısı ilə əvəz edilməsi zəruridir.
Renalin	Tablet	3 x 10	Petroselinum crispum seed extract - 86.2 mg, Phaseolus vulgaris fruit shell extract - 78 mg, Betula sp. leaf extract - 86.2 mg, Myrtus communis fruit extract - 26 mg, Potassium citrate - 30 mg, Sodium citrate - 30 mg	Maltodextrin, Calcium carbonate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	30.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Renalin (tablet, № 30) adlı məhsul böyrək və sidik-sistemi xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda Adi lobya bitkisinin istifadə edilən xammalının rəyə müvafiq olaraq düzgün qeyd edilməsi zəruridir.
Revitafill Xtra 2	inyeksiya üçün gel	1 ml	Hyaluronic acid-2.2%, Sodium hydroxide-0.330%, Hydrochloric acid-0.586%, Phosphoric acid-0.036%, BDDE-0.127%, L-Glycine-0.1%, L-Proline-0.100%, Water for injection	Ayrıca qeyd edilməmişdir	Revitacare SAS	Fransa	15.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Revitafill Xtra 2, inyeksiya üçün gel, 2x1.0 ml", əvvəlcədən doldurulmuş şprisdə, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Roicard	Tablet	6 x 5	Alpha-Lipoic Acid - 100 mg, Coenzyme Q10 - 100 mg, L-Carnitine - 300 mg, Vitamin E - 36 mg, Selenium (as Sodium selenite heptahydrate) - 83 mcg (276.5 mcg)	Lactose, Sorbitol, Starch, Polyvinyl pyrrolidone, Polyviol, Titanium dioxide, Talc, Polyethylene glycol, Magnesium stearate, Silicone dioxide	Maximum Sağlq Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	01.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Roicard (tablet, №30) adlı məhsul orqanizmin ümumi müqavimətini artırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sali-Pro F1	xarici istifadə üçün məhlul	50 ml	Propylene Glycol- >75%-≤100%, Salicylic Acid- >0.1%-≤1%	Ayrıca qeyd edilməmişdir	Promoitelia Group Spa	İtaliya	05.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Sali-Pro F1, xarici istifadə üçün məhlul, 1x50 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Sali-Pro F2S	xarici istifadə üçün məhlul	50 ml	Propylene Glycol- >75%-≤100%, Salicylic Acid- >0.1%-≤1%	Ayrıca qeyd edilməmişdir	Promoitelia Group Spa	İtaliya	05.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Sali-Pro F2S, xarici istifadə üçün məhlul, 1x50 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Sali-Pro Plus F1	xarici istifadə üçün məhlul	50 ml	Aqua/Water- >50%-≤75%, Glycerin- >25%-≤50%, Salicylic Acid- >0.1%-≤1%	Ayrıca qeyd edilməmişdir	Promoitalia Group Spa	İtaliya	05.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Sali-Pro Plus F1, xarici istifadə üçün məhlul, 1x50 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Sali-Pro Plus F2S	xarici istifadə üçün məhlul	50 ml	Aqua/Water- >50%-≤75%, Glycerin- >25%-≤50%, Salicylic Acid- >0.1%-≤1%	Ayrıca qeyd edilməmişdir	Promoitalia Group Spa	İtaliya	05.05.2020	Müsbət	Ekspertizaya təqdim olunmuş "Sali-Pro Plus F2S, xarici istifadə üçün məhlul, 1x50 ml" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Samobov Kids	Şərbət	150 ml	Beta Glucan (from mushroom and oats) - 125 mg, Vitamin C - 90 mg, Vitamin E (DL- alpha tocopheryl acetate)- 35 mg, Selenium - 125 mcg, Zinc (as gluconate) - 21 mg	Water, Sorbitol liquid, Apple syrup, Xanthan gum, Pineapple flavoring, Lemon flavoring, Sodium benzoate, Potassium sorbate, Citric acid	Primea Limited	Latviya	22.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Samobov Kids (şərbət 150 ml) adlı məhsul immün sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydası" bəndində qeyd edilən "təyin olunur" yazısının "istifadə olunur" yazısı ilə əvəz edilməsi zəruridir.
Samerin	Tablet	3 x 8	S-Adenosyl-L-Methionine Disulfate p-Toluensulfonate - 400 mg, Silybum marianum Gaert., fruit dry extract 80% - 175 mg (of which silymarin 140 mg), Inositol - 100 mg	Microcrystalline cellulose, Mannitol, Fatty acids, Magnesium oxide, Hydroxypropyl cellulose, Silicon dioxide, Magnesium salts of fatty acids, Talc, Titanium dioxide, Ethylcellulose, Polyvinylpyrrolidone, Iron oxide, Glycerol, Carnauba wax, E 133	Truffini&Regge Farmaceutici S.r.L	İtaliya	14.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SAMERIN(tablet № 24) adlı məhsul qara ciyər funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd1: a) tərkibinə uyğun olaraq göstərilmişdir. b) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallıqda malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Belə ki, təqdim olunan nümunənin qablaşdırılması və istifadə üzrə təlimat təqdim olunan sənədlərlə uyğunlaşmır.
Sanosed	Tablet	1			GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	08.05.2020	Xitam verilən müraciətlər	"Goldfarm MMC" tərəfindən 19.03.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ." şirkətinin istehsalı olan SS-001 seriyalı Sanosed (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Eyniliyin təyini: qamma-amin-yağ turşusu -- qeyri-məqbul test, qlisin -- qeyri-məqbul test. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Sanuslak	Kapsul	3 x 10	Lactobacillus Rhamnosus - 1 billion cfu (41.7 mg), Lactobacillus Reuteri - 1 billion cfu (41.7 mg), Lactobacillus Acidophilus - 1 billion cfu (41.6 mg)	Fructooligosaccharide, Lactose, Capsule shell (Gelatin)	Bion Corporation Ltd	Böyük Britaniya	05.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sanuslak (kapsul, №30) adlı məhsul bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Sedin Plus	Damcı	50 ml			Bereket İlaç Kozmetik San. Tic.A.Ş	Türkiyə	12.05.2020	Xitam verilən müraciətlər	<p>"Çıraq Farm-2017 MMC" tərəfindən 27.02.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Bereket İlaç Kozmetik San. Tic.A.Ş" şirkətinin istehsalı olan EX2020-039 seriyalı Sedin plus (məhlul 50 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləməkdə məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir.</p> <p>Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □</p> <p>Məhlulun xarici görünüşü: tünd qəhvəyi rəngli, qeyri-şəffaf, xarakterik qoxulu məhlul (NS də rəng haqqında məlumat təqdim olunmayıb). Sıxlıq: 1,1748q/ml (1,000q/ml ±10%) (NSə əsasən uyğun deyildir). □</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsində uyğun hesab olunmur.</p>
ŞƏFA VİTAMİNİ	Şərbət	100 ml			Herba Flora MMC	Azərbaycan	20.05.2020	Xitam verilən müraciətlər	
Selen	Tablet	2	Selenium (from L-selenomethionin) - 110 mcg	Microcrystalline cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	Olimp Laboratories Sp. z.o.o	Polşa	01.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Selen (tablet, №30) adlı məhsul selen elementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Simbavit	Şərbət	150 ml	Vitamin C - 60 mg, DL-alpha-tocopherol acetate 50% (Vitamin E - 8 IU) - 16 mg, Zinc sulfate monohydrate (Zinc - 5 mg) - 13.7 mg, Beta glucan 75% (Beta glucan - 10 mg) - 13 mg, Vitamin B3 - 8.5 mg, D-pantothenate, calcium (Vitamin B5 - 3.5 mg) - 3.8 mg, Manganese sulfate (Manganese - 1 mg) - 30.77 mg, Retinil palmitate (Vitamin A - 1667 IU) - 1.663 mg, Cyanocobalamin (0.1%) (Vitamin B12 - 1.5 mcg) - 1.5 mg, Riboflavin 5-phosphate, sodium (Vitamin B2 - 0.9 mg) - 1.2 mg, Thiamin hydrochloride (Vitamin B1 - 0.8 mg) - 1.07 mg, Pyridoxin hydrochloride (Vitamin B6 - 0.5 mg) - 0.61 mg, Vitamin D - 400 IU, Folic acid - 300 mcg, Sodium selenite (Selenium - 45 mcg) - 0.099 mg, Potassium iodide (Iodide - 75 mcg) - 0.098 mg, Vitamin K - 20 mcg, Biotin - 15 mcg	Water, Sugar, Glycerol (E422), Polysorbate 80 (E433), Citric acid (E330), Gum arabic (E414), Xanthan gum (E415), Orange flavour (S 25695-E/01), Lemon flavour (31835020730000), Sodium hydroxide (E524), Potassium sorbate (E202), Sodium benzoate (E211), Calcium acetate (E263)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	19.05.2020	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Simbavit (Şərbət, 150 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd:İstifadə üzrə təlimatda və qablaşma üzərində məhsulun tərkibinin rəyə və istehsalçının təqdim etdiyi sənədə uyğun olaraq qeyd edilməsi zəruridir.</p>
SMARTEX	Kapsul	2X15			Rad Gıda Laboratuvarı və İlaç Sənayii Ticaret Limited Şirketi	Türkiyə	12.05.2020	Xitam verilən müraciətlər	
Stevia	Daxilə qəbul üçün konsentrat	30 ml	Stevia concentrated extract - 100%	yoxdur	Meqan 2000 MMC	Rusiya	30.04.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Stevia (daxilə qəbul üçün konsentrat, 30 ml) adlı məhsul şəkər əvəzedicisi kimi tövsiyə olunan qida məhsulu olub, tərkib və istifadə göstərişlərinə əsasən BFMQƏ və dərman vasitəsi deyil. □
Turozil Honey & Lemon lozenges	sorma tablet	2x 12	Cinnamomum Camphora Nees & Eberm - 0.18 mg, Mentha Piperita - 5.75 mg, Eucalyptus Globulis Labill - 1.5 mg, Citrus sinensis - 0.5 mg, Glycyrrhiza Glabra - 2.2 mg	Sugar, Liquid glucose, Purified water, Honey flavour, Lemon flavour, Tartrazine colour	Lozen Pharma Pvt. Ltd	Hindistan	08.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Turozil Honey & Lemon lozenges (tablet № 24) adlı məhsul yuxarı tənəffüs yolları xəstəliklərinin profilaktikasında tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Turozil Ginger Lozenges	sorma tablet	2x12	Cinnamomum Camphora Nees & Eberm - 0.18 mg, Mentha Piperita - 5.75 mg, Eucalyptus Globulis Labill - 1.5 mg, Zingiber officinale - 0.5 mg, Glycyrrhiza Glabra - 2.2 mg	Sugar, Liquid glucose, Purified water, Ginger flavour, Tartrazine colour	Lozen Pharma Pvt. Ltd	Hindistan	08.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Turozil Ginger Lozenges (tablet № 24) adlı məhsul yuxarı tənəffüs yolları xəstəliklərinin profilaktikasında tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ultra Fol Turşusu /Ultra Folic Acid	Tablet	30 x 2	Folic Acid – 400 mcg, Vitamin B12 - 5 mcg	Microcrystalline Cellulose, Potato Starch, Polyvinylpyrrolidone, Dibasic Calcium Phosphate, Polyvinylpyrrolidone, Syoloid - (Colloidal Silicon, Silicon Dioxide), Magnesium Stearate	Thompson and Capper ltd	Böyük Britaniya	13.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Fol Turşusu /Ultra Folic Acid (tablet №60) adlı məhsul fol turşusu və vitamin B12 -nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdar göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Ultra Vitamin D (D3) 1000 IU	Tablet	2 x 48	Vitamin D3 - 1000 IU (25 mcg)	Microcrystalline Cellulose, Magnesium Stearate, Strach (Pregelatinised Maize Strach), Hydroxypropyl Cellulose, Polyvinylpyrrolidone, Syloid - (Colloidal Silica, Silicon Dioxide), Purified Talc, Magnesium Silicate Prep, Polyvinylpyrrolidone, White colour dispersion, Glycerin BP vegetable grade	Thompson and Capper ltd	Böyük Britaniya	14.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ultra Vitamin D (D3) 1000 IU (tablet №96) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Urozed	Kapsul	1	Cranberry (Vaccinium oxycoccos) fruit dry extract - 250 mg, Uva ursi (Arctostaphylos Uva Ursi) herb dry extract - 80 mg, Vitamin C - 50 mg,	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin capsule	KOÇ İLAÇ Kişisel Bakım və Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	19.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Urozed (kapsul № 30) adlı məhsul sidik yollarının iltihab xəstəliklərinin müalicəsi və profilaktikası zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Utidoc	Şərbət	300 ml	D-mannoza - 350 mg, Vaccinium oxycoccos fruit extract - 280 mg, Orthosiphon stamineus leaves extract- 200 mg, Hydrangea arborescens root extract- 150 mg, Eupatoriadelphus purpureus root extract- 120 mg, Chanca Piedra leaves , flowers, seeds and stems extract - 100 mg, Equisetum arvense herba extract - 100 mg	Sugar, Water, Sodium benzoate, Potassium sorbate, Orange flavor	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	08.05.2020	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Utidoc (şərbət, 300 ml) (Seriya nömrəsi: UT-00663 , istehsal tarixi: 01.03.2020, son istifadə tarixi: 01.03.2023) adlı məhsul böyrək və sidik yollarının xəstəliklərində profilaktika məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda tərkib və yaş həddi rəyə müvafiq olaraq qeyd edilmişdir.
Vascard	Kapsul	10 x 3	Fish oil – 500 mg (250 mg DHA/50 mg EPA), Potassium – 40 mg (as potassium orotate), Magnesium (as Magnesium oxide) - 120 mg, Inositol - 80 mg, Vitamin E natural (D-alpha-tocopherol) - 40 mg, Vitamin B3 (Nicotinamide) - 30 mg, Coenzyme Q10 - 25 mg, Dihydroquercetin - 20 mg, Selenium (as Sodium selenite) - 150 mcg	Sunflower oil, Sunflower lecithin, Softisan, Beeswax, Gelatin, Glycerin, Red Iron oxide, Titanium dioxide	Primea Limited	Latviya	05.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vascard (kapsul №30) adlı məhsul orqanizmin müqavimətini gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vazosmin	Kapsul	1	Diosmin (bioflavonoids from lemon) - 250 mg, Hesperidin (bioflavonoids from citrus lemon) - 30 mg, Rutin (bioflavonoids from Buckwheat (Fagopyrum esculentum)) - 60 mg, Ginkgo biloba leaf extract - 80 mg, Butchers broom (Ruscus aculeatus) rhizome extract - 30 mg, Horse chestnut (Aesculus hippocastanum) leaf extract - 20 mg, Ascorbic acid - 60 mg	Gelatin, Magnesium stearate, Microcrystalline cellulose, Silicone dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	08.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vazosmin (kapsul № 30) adlı məhsul aşağı ətraf venalarının möhkəmlənməsi və kiçik damarlarda mikrosirkulyasiyanın normallaşdırılması məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Venomed	Tablet	15x1			Naturmed İlaç Kimya və Kozmetik San. Tic. Ltd. Şti.	Türkiyə	14.05.2020	Xitam verilən müraciətlər	Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı açıq-sarımtıl-qəhvəyi rəngli, oval formalı, çilli, bir tərəfində istehsalçının loqotipi olan tablet (NSdə daqiq rəng, çillər və loqotip haqqında məlumat verilməyib) olduğu aşkar edilmişdir. Həmçinin, təqdim edilən normativ sənəddə bərdə məhsulun orta çəkisi ibarədə məlumat qeyd edilmişdir. □ Bundan başqa, tərkibə aid sənəddə At şabalıdı bitkisinin standartlaşdırıldığı maddənin adı qeyd edildiyi halda, onun miqdarı göstərilmişdir.
Vitaboron	Tablet	2x15			Rad Gida Laboratuvarı və İlaç Sənayə Ticarət Limited Şirkəti	Türkiyə	14.05.2020	Xitam verilən müraciətlər	"Mango Natural MMC" tərəfindən 14.04.2020 -ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Rad Gida Laboratuvarı və İlaç Sənayə Ticarət Limited Şirkəti" şirkətinin istehsalı olan X-2204 seriyalı Vitaboron (tablet №30 ) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ Orta çəkisi: 44.388q/30tab. (41.65q/30tab ±2% ) UYĞUN DEYİL Eyni zamanda köməkçi maddələrin miqdarları və funksiyaları göstərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsinə əsasən uyğun hesab olunmur.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Vita-Lizin	Şərbət	200 ml	L-carnitine - 200 mg, L-lysine - 60 mg, Thiamine hydrochloride - 6 mg, Riboflavin - 6 mg, Niacinamide - 6 mg, D-calcium pantothenate - 5 mcg, Pyridoxine hydrochloride - 1 mcg, Cyanocobalamin - 3 mcg, Tocopherols - 10 mg, Ascorbic acid - 60 mg, Magnesium sulphate - 40 mg, Iron fumarate - 28 mg, Zinc sulphate heptahydrate - 10 mg	Carob syrup, Glycerin, Sodium benzoate, Potassium sorbate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	06.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vita-Lizin (şərbət, 200 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma və təlimatda məhsulun tərkibi rəyə uyğun olaraq (istehsalçının təqdim etdiyi tərkibə əlil sənədə əsasən) göstərilmişdir.
Vitazim	Tablet	2x10	Pancreatin - 200 mg, Pepsin - 50 mg, Protease - 100 mg, Amylase - 100 mg, Lipase - 25 mg, Papain - 50 mg, Bromelain - 50 mg, Betaine Hydrochloride - 100 mg, Cellulose - 10 mg, Ox Bile - 30 mg, Calcium Phosphate - 50 mg	Microcrystalline Cellulose, Croscarmellose Sodium, Sodium Starch Gluconate, Stearic Acid, Silica, Magnesium Stearate, Hydroxypropyl Methylcellulose, Propylene Glycol, Triacetin, Titanium Dioxide, FD&C (yellow, blue), D&C yellow	Gemini Pharmaceuticals, Inc	ABŞ	05.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitazim (tablet № 20) adlı məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitmakol	Tablet	4 x 15			Nutrix Health Care	Pakistan	08.05.2020	Xitam verilən müraciətlər	"Salco International MMC" tərəfindən 16.03.2020-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Pakistanın "Nutrix Health Care" şirkətinin istehsalı olan 001 seriyalı Vitmakol (tablet №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyən etməkdə məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Orta çəkisi: 0.6141 q (600 m q ±5 m q) uyğun deyil Şərtlili: 114 N (8-12 N) uyğun deyil Eyni zamanda köməkçi maddələrin miqdarı və funsiyaları, istifadə olunan bitkinin növü, xammal və hansı təsir edici maddəyə əsasən standartlaşdırılması göstərilmişdir. Tərkibə aid informasiyalar bir-birini doğrultmur. B12 vitamininin miqdarı gündəlik istehlakın yuxarı yol verilən Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Vuka Vuka	Tablet	2 x 10	Securinega virosa root extract - 100 mg, Heteromorpha arborescens root extract - 100 mg, Carissa edulis root and rhizoma extract - 80 mg, Triumfetta welwitschii above ground part extract - 80 mg, Ozorea reticulata root extract - 40 mg,	Lactose, Calcium stearate	Vitamer MMC	Rusiya	19.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vuka Vuka (tablet № 20) adlı məhsul (Seriya nömrəsi: 030619, istehsal tarixi: 01.06.2019, son istifadə tarixi: 01.06.2022) yetkin kişilərdə cinsi zəifliyi zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) Qablaşdırma və istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallıqda malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın tələblərinə uyğun olaraq tərtib olunmalıdır, təqdim olunmuş dosyaya uyğun olaraq. Belə ki, təqdim olunan nümunənin qablaşdırmasında Azərbaycan dilində stiker yox idi. İstifadə üzrə təlimat rus dilində idi. b) Carissa edulis bitkisinin adı rəyə uyğun olaraq göstərilmişdir.
Xromin	Kapsul	3 x 10	Chromium picolinate (eq. to 12.5 mcg Cr) - 100 mcg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg, Curcuma longa standardised extract. 95% curcumin - 3 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Polyvinylpyrrolidone	S.C. Pharmex Rom Industry S.R.L	Ruminiya	08.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Xromin (kapsul, № 30) adlı məhsul xrom mineralı və B6 vitamininin əlavə mənbəyi kimi, həmçinin metabolik prosesləri yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: tərkib rəyə uyğun olaraq göstərilmişdir.



Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rey tarixi	Rey	Ekspertiza nəticəsi
Zestrong	Tablet	1	Humulus lupulus flower dry extract - 100 mg, Valeriana officinalis root dry extract - 150 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Passiflora incarnata flower dry extract - 100 mg, Leonurus quinquelobatus herb dry extract - 100 mg, Magnesium citrate - 100 mg, Melatonin - 1 mg	Microcrystalline cellulose, Cornstarch, PVP, Magnesium stearate, Silicon dioxide	Alisa İlaç Qida Kozmetik San. Tic. Ltd. Şti	Türkiyə	06.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zestrong(tablet № 45) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəmən vasitəsi deyil. Qeyd:a)Hər iki qablaşdırmanın(işkin və ikincili) üzərində tərkib haqqında məlumat uyğunlaşdırma və rəyə uyğun olaraq göstərilmiş. b)İstifadə üzrə təlimatda hamilələrə istifadəsinə dair tövsiyələr haqqında məlumat ləğv olunsun.
Zinco Green	daxilə qəbul üçün məhlul	150 ml	Zinc sulfate heptahydrate - 17.69 mg, Ascorbic acid - 10 mg	Sodium benzoate, Potassium sorbate, Xanthan gum, Glycerin (vegetable based), Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	19.05.2020	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zinco Green (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul C vitamini və sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dəmən vasitəsi deyil. Qeyd: Tərkib və buraxılış forması rəyə uyğun olaraq göstərilmiş.